

**AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ**  
**HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ NAVİQASIYA VƏ OKEANOQRAFİYA XİDMƏTİ**

**MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC**  
**SERVICE OF NAVIGATION AND OCEANOGRAPHY OF NAVAL FORCES**



**DƏNİZÇİLƏRƏ BİLDİRİŞLƏR**  
**NOTICES TO MARINERS**

**XƏZƏR DƏNİZİ**  
**CASPIAN SEA**

Cümə, 14 Mart 2014  
Friday, 14 March 2014

Dənizçilərə Bildirişlərə əsasən dəniz xəritələri, üzmə üçün rəhbəredici sənədlər və vəsaitlər korrektə edilməlidir.

Dənizçilərə Bildirişlər aylıq buraxılır; hər buraxılışın öz sıra sayı var. Bildirişlərin sıralanması təqvim ili ərzində 1-dən başlayaraq aparılır.

HDQ-nin Naviqasiya və Okeanoqrafiya Xidmətinin Dənizçilərə Bildirişlərində Azərbaycan və xarici mənbələrdən daxil olan, Xəzər dənizində naviqasiya şəraitinin dəyişilməsi haqqında məlumatlar nəşr olunur. Xəritələrin, losiya və digər üzmə rəhbər sənədlərinin müasir səviyyədə saxlanılması üçün HDQ Naviqasiya və Okeanoqrafiya Xidməti dənizçilərdən aşağıdakı məlumatlar haqqında xəbər verməyi xahiş edir:

- 1) Gəmisürücülük üçün yeni tapılmış təhlükələr: bankalar, dayazlıqlar, daşlar, qayalar, vulkanik yaranmalar və s.;
- 2) Xəritələrin, losiyaların və digər üzmə üçün rəhbər sənədlərin ərazi ilə uyğunsuzluğu;
- 3) Gəmisürücülüyn təhlükəsizliyini təmin etmək və yerin təyini asanlaşdırmaq məqsədi ilə gözə çarpan məntəqələrin, obyektlərin və digər məlumatların xəritələrə daxil edilməsi.

Təhlükə haqqında məlumat verərkən, onun dəqiq yerini göstərmək lazımdır.

Kitablara əsaslandıqda onların nəşr ilini və səhifəsini qeyd etmək vacibdir. Xəritələrə və daxil olan coğrafi koordinatlara əsaslandıqda isə, məlumata aid olan xəritənin nəşr ili, xəritənin nömrəsi qeyd olunur. Məlumatlar HDQ Naviqasiya və Okeanoqrafiya Xidmətinin aşağıdakı ünvanına göndərilməlidir:

Az- 1027 Azərbaycan, Bakı

Zığ şosesi, Naviqasiya və Okeanoqrafiya Xidməti.

Tel(Faks): (+99412) 579-42-93;

E-mail:office@hydrography.az.

Nautical charts and sailing directions should be immediately corrected according to Notices to Mariners. Notices to Mariners are published as separate edition (monthly); each NM edition has its own ordinal number. NM numeration is keeping continuously during the calendar year.

In Notices to Mariners, which published by Service of Navigation and Oceanography of Naval Forces are issued in order to inform mariners about all changes of navigational situation on Caspian Sea obtained from the Azerbaijan and foreign sources.

To update charts and sailing directions for mariners are requested to inform Service of Navigation and Oceanography of naval forces of Azerbaijan republic about the following:

- 1) New detected obstructions like banks, shoals, stones, rocks, volcanic formations, etc.;
- 2) All divergences between charts, sailing directions and locality;
- 3) Necessity to chart information on conspicuous marks, objects and other information to facilitate position finding and ensure safe navigation.

Reporting data about obstructions it is necessary as possible clear to indicate their location.

Referring to book issuing it is necessary to point out the year of edition and page number. Referring to charts and reporting geographic coordinates it is obligatory to indicate the number of chart concerned and year of its edition.

Information should be communicated to Service of Navigation and Oceanography of naval forces of Azerbaijan Republic:

AZ -1027, Zikh highway, Baku, Azerbaijan.

Tel/fax: (+99412) 579-42-93

E-mail:office@hydrography.az.

**AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ**  
**HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ NAVİQASIYA VƏ OKEANOQRAFİYA XİDMƏTİ**  
**MINISTRY OF DEFENCE OF AZERBAIJAN REPUBLIC**  
**SERVICE OF NAVIGATION AND OCEANOGRAPHY OF NAVAL FORCES**

**DƏNİZÇİLƏRƏ BİLDİRİŞLƏR**

**NOTICES TO MARINERS**

Cümə, 14 Mart 2014  
Friday, 14 March 2014

9 – 145

**XƏZƏR DƏNİZİ**  
**CASPIAN SEA**

**9 Elan**

**HDQ Naviqasiya və Okeanoqrafiya Xidmətinin 2011-ci il «Dənizçilərə bildirişlər»in 1 saylı buraxılışı növbəti nəşrə qədər qüvvədədir.**

Dənizçilərə bildirişlərin cari buraxılışında 2013-ci ildə elan olunan və qüvvədə olan müvəqqəti xarakterli bildirişlər təkrarlanır.

**Announcement**

**Service of Navigation and Oceanography of Naval Forces' notices to mariners Issue №1 2011 remains in force till the further edition.**

The provisional issues are revised that announced in 2013 and are in force in present-day edition of notices to mariners.

**ÜMUMİ MƏLUMAT**  
**GENERAL INFORMATION**

**10(M) Abşeron və Bakı arxipelaqları. Elan**

136/94

Üzən və sahil naviqasiya avadanlıqları vəsaitlərinin işıqları qismən bərpa edilib.  
Sutkanın qaranlıq vaxtı üzən gəmilərin ehtiyatlı olması xahiş olunur.  
Ləğv etmək DB 10(M)/13

**(T) Absheron and Baku archipelagos. Announcement**

Lights of floating and coastal navigation equipment's aid is partially reconstructed.  
All ships to observe care during dark time of a day.  
Cancel NM 10(T)/13

**11(M) Abşeron limanı. Elan.**

11/12(b.2)

Gəmilərə Abşeron limanına giriş və çıxış günün yalnız işıqlı vaxtında 07:30-dan 18:30-dək icazə verilir. Qalan vaxtlarda Abşeron limanına giriş və çıxış qadağan edilir.  
Ləğv etmək DB 132(M)/13

**(T) Port of Absheron. Announcement.**

Vessels are allowed access to Absheron port only light time of the day, from 07:30 to 18:30  
The rest of the time access and go out of the Absheron port is prohibited.  
Cancel NM 132(T)/13

**12(M) Abşeron limanı. Xəbərdarlıq**

30/02

Buy 7 rayonunda Abşeron kanalının ikinci dirsəyində keçid dərinliyi 6,8 m-dir  
Ləğv etmək DB 11(M)/13

- (T) **Port of Absheron. Caution**  
Pass depth in the second bend of Absheron channel in the area of buoy # 7 is 6,8 m.  
Cancel NM 11(T)/13
- 13(M) Abşeron limanı. Xəbərdarlıq** 96/11  
Abşeron limanına daxil olan gəmilərin №2 yanalmanın qəzalı olması ilə əlaqədar həmin yanalma yan almağı və dayanmağı qəti qadağandır.  
Ləğv etmək DB 12 (M)/13
- (T) **Port of Absheron. Caution** 96/11  
In connection with an emergency condition of a berth #2 of port Absheron mooring to a berth and parking at a berth of all vessels is forbidden.  
Cancel NM 12(T)/13
- 14(M) Bakı buxtası. Elan.** 26/12  
18-20 körpü kanalının №3-li parlayan buyu ştat yerindən kənarlaşdırılmışdır.  
Ləğv etmək DB 133 (M)/13
- (T) **Baku bay. Announcement.**  
Light buoy №3 of the bridge channel № 18-20 removed from the regular place.  
Cancel NM 133(T)/13
- 15(M) Neft Daşları adası. Xəbərdarlıq** 83/01  
DSP-14-ə şimal tərəfdən və DSP-3-ə cənub tərəfdən giriş müvəqqəti qadağandır.  
Ləğv etmək DB 13(M)/13
- (T) **Neft Daxları island. Caution**  
Approach to MSP-14 from north and MSP-3 from south is temporarily prohibited.  
Cancel NM 13(T)/13
- 16(M) Aktau limanı. Elan** 50/13  
Aktau limanında keçid suya oturma dərəcəsi:  
- keçid kanalında- 6,8 m,  
- quru mal daşıyan gəmilər üçün yanalma № 1,2,3,6-da - 4,6 m.  
- quru mal daşıyan gəmilər üçün yanalma № 8 – 4.7 m  
- neftyanalmalar № 4,9,10da - 6,8 m.,  
- yanalmalar № 8,9-da - 5,1 m.  
Ləğv etmək DB 139(M)/13
- (T) **Port of Aktau. Announcement**  
Pass draft at Port of Aktau:  
- in approach channel - 6,8 m.,  
- at dry cargo berth ##1,2,3,6, - 4,6 m.,  
- at dry cargo berth # 8 – 4.7 m  
- at oil berth ## 4,9,10 - 6,8 m.,  
- at berth # 8,9 - 5,1 m.  
Cancel NM 139(T)/13
- 17 (M) Aktau limanı. Xəbərdarlıq** 14/01  
Yanalma №4-ün cənub hissəsində yanalma xəttinin relsləri qabağa çıxır.  
Ləğv etmək DB 15(M)/13
- (T) **Port of Aktau. Caution**  
Rail of berth line is in the south part of berth #4 between fenders.  
Cancel NM 15(T)/13
- 18 (M) Aktau limanı. Xəbərdarlıq** 134/06  
Aktau limanında aparılan dalğaqıran tikinti işləri ilə əlaqədar olaraq 43°36'09"N 51°12'23"E 43°36'20"N 51°12'08"E nöqtələri arasında dənizçilər ehtiyatlı olsunlar.  
Ləğv etmək DB(M) 16/13

- (T) **Port of Aktau. Caution**  
Due to construction of breakwater in port of Aktau all ships to observe care between 43°36'09"N 51°12'23"E 43°36'20"N 51°12'08"E.  
Cancel NM 16 (T)/13
- 19 (M) Krasnovodsk limanı. Xəbərdarlıq** 167/02  
Krasnovodsk kanalının keçid suya oturma dərəcəsi 4,5 m-dir.  
Ləğv etmək DB 17(M)/13
- (T) **Port of Krasnovodsk. Caution**  
Pass draft of Krasnovodsk channel is 4,5 m.  
Cancel NM 17(T)/13
- 20 (M) Okarem liman məntəqəsi. Xəbərdarlıq** 167/01  
Yanaşma kanalında keçid suya oturma dərəcəsi 4,5 m-dir.  
Ləğv etmək DB 18(M)/13
- (T) **Portpoint of Okarem. Caution**  
Pass draft in the approach channel is 4,5 m.  
Cancel NM 18(T)/13
- 21(M) Şərqi sahil. Elan** 60/01  
Tüb-Karağan mayakı müvəqqəti olaraq fəaliyyət göstərmir.  
Ləğv etmək DB 19(M)/13
- (T) **East coast. Announcement**  
Tub-Karagan lighthouse is temporarily not functioning.  
Cancel NM 19(T)/13
- 22(M) Kiyanlı liman məntəqəsi. Xəbərdarlıq** 61/01  
Kiyanlı buxtası kanalının işarələrlə hasarlanması yoxdur.  
Ləğv etmək DB 20 (M)/13
- (T) **Portpoint of Kianli. Caution**  
Buoyage of channel at Kianli bay is missing.  
Cancel NM 20(T)/13
- 23(M) Kiyanlı liman məntəqəsi. Xəbərdarlıq** 203/03  
Yanalmaya girişdə müəyyən edilmiş mel, qırmızı və yaşıl pəyalarla bildirilmişdir.  
Liman məntəqəyə giriş və çıxış sutkanın işıqlı vaxtlarında icazə verilir.  
Ləğv etmək DB 21(M)/13
- (T) **Portpoint of Kianli. Caution**  
Bank, found at the approach to the berth, is buoyed by red and green landmarks.  
Entrance and exit from the Portpoint is allowed at light time of day.  
Cancel NM 21(T)/13

**XƏRİTƏLƏRİN KORREKTURASI  
CHARTS CORRECTION**

- 24 (M) Xəritələr (Charts) 2327A,2327** 159/06, 90/08  
*Bakı buxtası.*
- (T) *Baku bay.*
- Əlavə etmək Add
- |                                       |           |           |  |
|---------------------------------------|-----------|-----------|--|
| 1. Buy1-də «yoxdur» yazısı            |           |           |  |
| Inscription «abs.» at buoy 1          | 40°20'26" | 49°52'28" |  |
| 2. Parlayan buy 13-də «yoxdur» yazısı |           |           |  |
| Inscription «abs.» at buoy 13         | 40°21'44" | 49°53'08" |  |
| Ləğv etmək DB 22(M)/13                |           |           |  |
| Cancel NM 22 (T)/13                   |           |           |  |

<b>25(M)</b>	<b>Xəritələr (Charts) 2327A(2),2327,232(1), 231(1), 23B(1),23A(1),</b>	Məlumat (Report) 95/02, 155/05	
	<i>Bakı buxtası.</i>		
<b>(T)</b>	<i>Baku bay.</i>		
Əlavə etmək Add	1. Buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1	40°14' 51"	49°53'14"
	2. Buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 2	40 20 24	49 52 22
	Ləğv etmək DB 23(M)/13 Cancel NM 23 (T)/13		
<b>26(M)</b>	<b>Xəritələr (Charts) 2327A(4,5,10-14),2327</b>	2/96, Məlumat (Report) 10/02	
	<i>Bakı buxtası. Farvater 26</i>		
<b>(T)</b>	<i>Baku bay. Fairway 26</i>		
Əlavə etmək Add	1. Buy 1A-da «yoxdur» yazısı Inscription «abs.» at buoy 1A	40 17 52	49 50 42
	2. Parlayan buy 5-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 5	40 17 11	49 49 51
	3. Parlayan buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 2	40 18 12	49 50 52
	4. Buy 3-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 3	40 18 21	49 51 12
	5. Buy 4-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 4	40 18 24	49 51 07
	6. Parlayan buy 5-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 5	40 18 38	49 51 31
	7. Parlayan buy 6-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 6	40 18 43	49 51 26
	8. Parlayan buy 7-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 7	40 19 02	49 51 58
	9. Buy 8-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 8	40 19 00	49 51 46
	Ləğv etmək DB 24(M)/13 Cancel NM 24(T)/13		
<b>27(M)</b>	<b>Xəritə (Chart) 2327</b>	Məlumat (Report) 116/06	
	<i>Bakı buxtası. Cənub meydançasının kovşu</i>		
<b>(T)</b>	<i>Baku bay. Ladle of southern area</i>		
Əlavə etmək Add	Parlayan buy 4-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 4	40°18'15.0"	49°50'22.4"
	Ləğv etmək DB 25(M)/13 Cancel NM 25(T)/13		
<b>28M)</b>	<b>Xəritələr(Charts) 2327A, 2327</b>	57/95	
	<i>Bakı buxtası. Cənub limanı</i>		
<b>(T)</b>	<i>Baku bay. Southern harbour</i>		
Əlavə etmək Add	Parlayan buy 9-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 9	40°20'11"	49°51'18"
	Ləğv etmək DB 26(M)/13 Cancel NM 26(T)/13		
<b>29(M)</b>	<b>Xəritələr(Charts) 2327A,2327</b>	27/12	
	<i>Bakı buxtası. 22№-li Körpünün kanalı</i>		
<b>(T)</b>	<i>Baku bay. Channel of wharf № 22</i>		
Çəkmək Plot	Parlayan buy 19-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 19	40°20'34,5"	49°55'22,5"
	Ləğv etmək DB 153(M)/13 Cancel NM 153(T)/13		
<b>30(M)</b>	<b>Xəritələr (Charts) 2327,232,231,23A,23B</b>	60/94	
	<i>Böyük Zirə adasından qərbə</i>		
<b>(T)</b>	<i>To the west from Boyuk Zira island</i>		
Düzəltmək Correct	Parlayan buyu buy 2-yə Light buoy to buoy 2	40°17'30"	49°53'54"

Ləğv etmək DB 28(M) /13  
Cancel NM 28(T)/13

<b>31(M)</b>	<b>Xəritə (Chart) 2327</b>	Məlumat (Report) 3/01
(T)	<i>Daş Zirə adasından qərbə</i> <i>To the west from Dash Zira island</i>	
Əlavə etmək Add	1. Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1	40°17'12" 49°58'10"
	2. Parlayan buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 2	40 17 36 49 58 10
	3. Buy 3-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 3	40 17 26 49 58 11
	Ləğv etmək DB 29(M)/13 Cancel NM 29(T)/13	
<b>32(M)</b>	<b>Xəritə (Chart) 2310,2327,231</b>	47/10
(T)	<i>Daş Zirə adasından cənub-şərqə</i> <i>To the south- east from Dash Zira island</i>	
Çəkmək Plot	Parlayan buy y, işıq a Pr (9) 15 s Light buoy G, light W Fl (9) 15s	40°15'25" 50°00'12"
	Ləğv etmək DB 30(M)/13 Cancel NM 30(T)/13	
<b>33(M)</b>	<b>Xəritələr (Charts) 2327A, 2327</b>	2/96,67/03,230/04
(T)	<i>Bakı buxtası Paris kommunası adına zavodun kovşu</i> <i>Baku bay. Ladle of Paris Commune plant.</i>	
Çəkmək Plot	1. Buy, qr Buoy, r	40°21'13.5" 49°50'24.8"
	2. Buy, qr Buoy, r	40 21 07.5 49 50 27.0
	3. Sualtı maneə və «lövbər» yazısı Underwater obstacle and inscription «anchor»	40 21 37.0 49 50 51.0
Əlavə etmək Add	4. Buy 9-da «yoxdur» yazısı Inscription «abs.» at buoy 9	40 21 01.0 49 50 27.0
	Ləğv etmək DB 31(M)/13 Cancel NM 31(T)/13	
<b>34(M)</b>	<b>Xəritələr(Charts) 2327, 232, 231, 23A, 23B, 23</b>	47/09
(T)	<i>Şix burnu</i> <i>Shikh cape</i>	
Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark	40°18'36" 49°49'06"
	Ləğv etmək DB 32(M)/13 Cancel NM 32(T)/13	
<b>35(M)</b>	<b>Xəritə (Chart) 2327</b>	78/98
(T)	<i>Sultan burnundan cənuba</i> <i>To the south from Sultan cape</i>	
Əlavə etmək Add	Parlayan buy 14-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 14	40°19'48" 49°57'46"
	Ləğv etmək DB 34(M)/13 Cancel NM 34(T)/13	
<b>36(M)</b>	<b>Xəritələr (Charts) 2327,2328,232,23A,23B</b>	172/04
(T)	<i>Putə burnu</i> <i>Putə cape</i>	
Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark	40°17'02" 49°44'10"
	Ləğv etmək DB 35(M)/13 Cancel NM 35(T)/13	

<b>37(M)</b>	<b>Xəritə (Chart) 2327</b>		47/91,94/97,56/99
(T)	<i>Putə burnudan şərqə</i>		
Çəkmək	<i>To the east from Puta cape</i>		
Plot	1. ÜQQ «Xəzər»	40°17'01"	49°46'03"
	MODU «Khazar»		
	2. ÜQQ «Xəzər-2»	40 17 18	49 46 06
	MODU «Khazar-2»		
	3. ÜQQ«Şelf-3»	40 16 50	49 47 48
	MODU «Shelf-3»		
	Ləğv etmək DB 36(M)/13		
	Cancel NM 36(T)/13		
<b>38(M)</b>	<b>Xəritə (Chart) 2327</b>		56/99
(T)	<i>Putə burnundan cənub-şərqə</i>		
Çəkmək	<i>To the south-east from Puta cape</i>		
Plot	ÜQQ «Şelf-1»	40°15'42"	49°46'22"
	MODU «Shelf-1»		
	Ləğv etmək DB 37(M)/13		
	Cancel NM 37(T)/13		
<b>39(M)</b>	<b>Xəritələr (Charts) 2324,2326,232,23A,23B,23</b>		Məlumat (Report) 6/00
(T)	<i>Xərə-Zirə adası</i>		
Düzəltmək	<i>Khara-Zira island</i>		
Correct	Parlayan işarəni işarəyə	39°59'54"	49°39'00"
	Light mark to mark		
	Ləğv etmək DB 38 (M)/13		
	Cancel NM 38(T)/13		
<b>40(M)</b>	<b>Xəritələr (Charts) 2324,233(2),232,23A,23B</b>		148/93,157/94
(T)	<i>Xərə-Zirə adası rayonu</i>		
Ləğv etmək	<i>Area of Khara-Zira island</i>		
Delete	1. Parlayan buy 102	39 52 48	49 41 09
	Light buoy 102		
	Ləğv etmək DB 39(M)/13(2)		
	Cancel NM 39(T)/13(2)		
<b>41(M)</b>	<b>Xəritələr (Charts) 2324,2326,232,23A,23B,23(1)</b>		Məlumat (Report) 6/00
(T)	<i>Xərə-Zirə adasından şərqə</i>		
Düzəltmək	<i>To the east from Khara-Zira island</i>		
Correct	1. Parlayan işarəni işarəyə	39°58'00"	49°46'54"
	Light mark to mark		
	2. Parlayan buyu buy 101-ə	39 58 06	49 44 54
	Light buoy to buoy 101		
	Ləğv etmək DB 40(M)/13		
	Cancel NM 40(T)/13		
<b>42(M)</b>	<b>Xəritələr (Charts) 2310,2320,232,231,23A,23B</b>		249/93,Məlumat (Report) 6/00
(T)	<i>Qum adasından cənuba</i>		
Düzəltmək	<i>To the south from Gum island</i>		
Correct	1. Tava Daşlarının parlayan işarəsini işarəyə	40°11'06"	50°02'54"
	Light mark of Tava Dashlari to mark		
	2. Parlayan işarəni işarəyə	40 11 09	50 04 06
	Light mark to mark		
	Ləğv etmək DB 41(M)/13		
	Cancel NM 41(T)/13		
<b>43 (M)</b>	<b>Xəritələr (Charts) 2320,232,231,23A,23B</b>		Məlumat (Report) 2/00
(T)	<i>Makarov bankası</i>		
Çəkmək	<i>Makarov bank</i>		
Plot	Parlayan buy 4-də «yoxdur» yazısı	40°08'48"	50°04'48"
	Inscription «abs.» at light buoy 4		
	Ləğv etmək DB 42(M)/13		
	Cancel NM 42(T)/13		



<b>44(M)</b>	<b>Xəritə(Chart) 2328</b>	Məlumat (Report) 14/12,93/12
(T)	<i>Daşlı burnundan cənub-qərbə</i>	
Çəkmək	<i>To the south-west from Dashli cape</i>	
Plot	Üzən dok və «Üz. dok» yazısı	
	Floated dock and inscription «floated dock»	40° 14' 49.5" 49°40'05"
	Ləğv etmək DB 43(M)/12	
	Cancel NM 43(T)/12	
<b>45(M)</b>	<b>Xəritələr (Charts) 2335,2336,233,232,23A,23B</b>	16/94
(T)	<i>Pirsaat burnu</i>	
Düzəltmək	<i>Pirsaat cape</i>	
Correct	Parlayan işarəni işarəyə	
	Light mark to mark	39°51'42" 49°25'42"
	Ləğv etmək DB 44(M)/13	
	Cancel NM 44(T)/13	
<b>46(M)</b>	<b>Xəritələr (Charts) 2335,233</b>	78/00
(T)	<i>Markin bankası</i>	
Əlavə etmək	<i>Markin bank</i>	
Add	Buy 119-da «yoxdur» yazısı	
	Inscription «abs.» at buoy 119	39°44'57" 49°24'13"
	Ləğv etmək DB 45(M)/13	
	Cancel NM 45(T)/13	
<b>47(M)</b>	<b>Xəritələr (Charts) 234, 23A, 23</b>	Məlumat (Report) 8/08
(T)	<i>Kür Daşı adası</i>	
Əlavə etmək	<i>Kur Dashi island</i>	
Add	İşarədə «dağıl.» yazısı	
	Inscription «dest.» at mark	39°00'56" 49°20'08"
	Ləğv etmək DB 46(M)/13	
	Cancel NM 46(T)/13	
<b>48(M)</b>	<b>Xəritələr (Charts) 2335,233,232</b>	200/93
(T)	<i>Pirsaat buxtası</i>	
Ləğv etmək	<i>Pirsaat bay</i>	
Delete	1. Parlayan buy 117	
	Light buoy 117	39°47'21" 49°28'40"
	2. Parlayan buy 118	
	Light buoy 118	39 47 06 49 25 43
	Ləğv etmək DB 47(M)/13	
	Cancel NM 47(T)/13	
<b>49(M)</b>	<b>Xəritələr (Charts) 2332,233,23A,23</b>	Məlumat (Report) 2/98, 8/08
(T)	<i>Çigil adası</i>	
Düzəltmək	<i>Chigil island</i>	
Correct	1. Parlayan işarəni işarəyə	
	Light mark to mark	39°38'26" 49°26'20"
Əlavə etmək	2. İşarədə «dağıl.» yazısı	
Add	Inscription «dest.» at mark	39°38'26" 49°26'20"
	Ləğv etmək DB 48(M)/13	
	Cancel NM 48(T)/13	
<b>50(M)</b>	<b>Xəritələr (Charts) 2334,2335,233(1,2,6),232(2), 23A(1,2,6),23B(2),23(2)</b>	201/93, 164/94, Məlumat (Report) 6/00
(T)	<i>Səngi-Muşan adası rayonu</i>	
Ləğv etmək	<i>Area of Sengui-Mugan island</i>	
Delete	1. Parlayan buy 110	
	Light buoy 110	39°44'30" 49°36'00"
	2. Mayakda RMk	
	RC at lighthouse	39 45 25 49 35 03
Əlavə etmək	3. Parlayan buy 1-də «yoxdur» yazısı	
Add	Inscription «abs.» at light buoy 1	39 44 58 49 35 09
	4. Buy 2-də «yoxdur» yazısı	

	Inscription «abs.» at buoy 2	39 44 57	49 35 06	
	5. Buy 3-də «yoxdur» yazısı			
	Inscription «abs.» at buoy 3	39 45 04	49 35 10	
	6. Buy 109-da «yoxdur» yazısı			
	Inscription «abs.» at buoy 109	39 43 41	49 34 01	
	Ləğv etmək 49(M)/13			
	Cancel NM 49 (T)/13			
<b>51(M)</b>	<b>Xəritələr (Charts) 233,23A</b>			Məlumat (Report) 8/08
	<i>Bəndovan burnu</i>			
(T)	<i>Bəndovan cape</i>			
Əlavə etmək	İşarədə «dağıl.» yazısı			
Add	Inscription «dest.» at mark	39°42'21.5"	49°24'44.0"	
	Ləğv etmək 50(M)/13			
	Cancel NM 50(T)/13			
<b>52(M)</b>	<b>Xəritələr (Charts) 2334(3),2335,233,232,23A,23B(2,3)</b>			202/93, Məlumat (Report) 2/98
	<i>Savenko bankası</i>			
(T)	<i>Savenko bank</i>			
Düzəltmək	1. Parlayan işarəni işarəyə			
Correct	Light mark to mark	39°46'48"	49°33'37"	
	2. Parlayan buyu buy 107-yə			
	Light buoy to buoy 107	39 46 25	49 32 35	
Ləğv etmək	3. Parlayan buy 106			
Delete	Light buoy 106	39 47 30	49 34 06	
	Ləğv etmək DB 51(M)/13			
	Cancel NM 51(T)/13			
<b>53(M)</b>	<b>Xəritələr (Charts) 2335,233,232,23B</b>			16/94
	<i>Qutan adası</i>			
(T)	<i>Gutan island</i>			
Düzəltmək	Parlayan işarəni işarəyə			
Correct	Light mark to mark	39°48'18"	49°28'18"	
	Ləğv etmək DB 52(M)/13			
	Cancel NM 52(T)/13			
<b>54(M)</b>	<b>Xəritələr (Charts) 2335,233,232</b>			18/94
	<i>Qutan adasından şimal-şərqə</i>			
(T)	<i>To the north-east from Gutan island</i>			
Ləğv etmək	Buy 104			
Delete	Buoy 104	39°48'50"	49°29'50"	
	Ləğv etmək DB 53(M)/13			
	Cancel NM 53(T)/13			
<b>55(M)</b>	<b>Xəritələr (Charts) 2334,2335,233,232,23A,23B</b>			152/94
	<i>Voemmor bankası</i>			
(T)	<i>Voemmor bank</i>			
Ləğv etmək	Parlayan buy 108			
Delete	Light buoy 108	39°46'27"	49°34'08"	
	Ləğv etmək DB 54(M)/13			
	Cancel NM 54(T)/13			
<b>56(M)</b>	<b>Xəritələr (Charts) 2333,233,23A</b>			184/93
	<i>Balıqlı bankası</i>			
(T)	<i>Balıqlı bank</i>			
Ləğv etmək	Parlayan buy 116			
Delete	Light buoy 116	39°41'25"	49°38'44"	
	Ləğv etmək DB 55(M)/13			
	Cancel NM 55(T)/13			
<b>57(M)</b>	<b>Xəritələr (Charts) 2333,2330,2331,233,23A,23</b>			Məlumat (Report) 6/00
	<i>Kumani bankası</i>			

(T) Düzəltmək Correct	<i>Kumani bank</i> Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 56(M)/13 Cancel NM 56(T)/13	39°33'48"	49°35'00"	
<b>58(M)</b>	<b>Xəritələr (Charts) 233,23A,23</b> <i>Andreyev bankasından qərbə</i> <i>To the west from Andreyev bank</i>			178/93
(T) Ləğv etmək Delete	Parlayan buy 120 Light buoy 120 Ləğv etmək DB 57(M)/13 Cancel NM 57(T)/13	39°40'18"	49°57'00"	
<b>59(M)</b>	<b>Xəritələr (Charts) 2330,233,23A</b> <i>Yanmış Tava bankası</i> <i>Yanmish tava bank</i>			181/93
Ləğv etmək Delete	Parlayan buy 122 Light buoy 122 Ləğv etmək DB 58(M)/13 Cancel NM 58(T)/13	39°29'12"	49°28'12"	
<b>60(M)</b>	<b>Xəritələr (Charts) 2331,233,23A,23</b> <i>Kornilov-Pavlov bankası rayonu</i> <i>Area of Kornilov-Pavlov bank</i>			14/96
(T) Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 59(M)/13 Cancel NM 59(T)/13	39°29'08"	49°48'23"	
<b>61(M)</b>	<b>Xəritələr (Charts) 2330,2332,233,23A,23</b> <i>Pavlov bankası</i> <i>Pavlov bank</i>			Məlumat (Report)2/98
(T) Düzəltmək Correct	Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 60 (M)/13 Cancel NM 60(T)/13	39°33'39"	49°25'47"	
<b>62(M)</b>	<b>Xəritələr (Charts) 2340B,2340(1)</b> <i>Sara kanalı</i> <i>Sara channel</i>			Məlumat (Report) 6/01
(T) Əlavə etmək Add	1. İşıq 3-də «sönmüş» yazısı Inscription «extingd» at light 3 2. İşıq 7-də «sönmüş» yazısı Inscription «extingd» at light 7 3. İşıq 9-da «sönmüş» yazısı Inscription «extingd» at light 9 4. İşıq 11-də «sönmüş» yazısı Inscription «extingd.» at light 11 5. İşıq 13-də «sönmüş» yazısı Inscription «extingd.» at light 13 Ləğv etmək DB 61(M)/13 Cancel NM 61(T)/13	38°49'50"	48°52'17"	
		38 50 29	48 51 32	
		38 50 41	48 51 18	
		38 50 58	48 50 58,5	
		38 51 12	48 50 42	
<b>63(M)</b>	<b>Xəritələr (Charts) 2330,234,233,23A</b> <i>Kür çayının deltası</i> <i>Delta of Kur river</i>			Məlumat (Report) 1/98
(T) Əlavə etmək Add	Parlayan buy 123-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 123 Ləğv etmək DB 62(M)/13 Cancel NM 62(T)/13	39°23'18"	49°26'18"	

<b>64 (M)</b>	<b>Xəritələr (Charts) 2330,2331,234,233,23A,23</b>		Məlumat (Report) 2/98
(T)	<i>Kür bankası</i>		
Düzəltmək	<i>Kur bank</i>		
Correct	Parlayan işarəni işarəyə Light mark to mark	39°19'42"	49°33'48"
	Ləğv etmək DB 63(M)/13 Cancel NM 63(T)/13		
<b>65(M)</b>	<b>Xəritələr (Charts) 2340A(2),2340(2), 235(2),234,23A,23C(2)</b>		Məlumat (Report) 6/00
(T)	<i>Kür dilindən cənub-qərbə</i>		
Əlavə etmək	<i>To the south-west from Kur spit</i>		
Add	1. Parlayan buy 126-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 126	38°54'18"	49°01'12"
	2. Parlayan buy 127-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 127	38 48 07	48 54 09
	Ləğv etmək DB 64(M)/13 Cancel NM 64(T)/13		
<b>66 (M)</b>	<b>Xəritələr (Charts) 2330,2331,234,23A,23</b>		Məlumat (Report) 6/00
(T)	<i>Karagedov bankası</i>		
Əlavə etmək	<i>Karagedov bank</i>		
Add	Parlayan buy 113-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 113	39°14'42"	49°35'45"
	Ləğv etmək DB 65(M)/13 Cancel NM 65(T)/13		
<b>67(M)</b>	<b>Xəritələr (Charts) 2331,234,233,23A,23</b>		Məlumat (Report) 6/00
(T)	<i>Kalmıçkov bankası</i>		
Əlavə etmək	<i>Kalmichkov bank</i>		
Add	Parlayan buy 125-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 125	39°15'36"	49°46'00"
	Ləğv etmək DB 66(M)/13 Cancel NM 66(T)/13		
<b>68(M)</b>	<b>Xəritələr (Charts) 234,23A, 23(2)</b>		186/93
(T)	<i>Borisov bankası</i>		
Ləğv etmək	<i>Borisov bank</i>		
Delete	1. Parlayan buy 114 Light buoy 114	39°00'36"	49°42'18"
	2. Parlayan buy 115 Light buoy 115	39 00 00	49 42 24
	Ləğv etmək DB 67(M)/13 Cancel NM 67(T)/13		
<b>69(M)</b>	<b>Xəritələr (Charts) 2310,232,231,23A,23B</b>		64/93
(T)	<i>Hövsan körpüsü</i>		
Düzəltmək	<i>Hovsan pier</i>		
Correct	Parlayan işarəni işarəyə Light mark to mark	40°20'42"	50°04'54"
	Ləğv etmək DB 68(M)/13 Cancel NM 68(T)/13		
<b>70(M)</b>	<b>Xəritələr (Charts) 2310,232,231,23A,23B</b>		219/93
(T)	<i>Türkan reydi</i>		
Çəkmək	<i>Turkan road</i>		
Plot	1. Yanalma çölləyi Mooring buoy	40°18'54"	50°06'00"
Əlavə etmək	2. Parlayan buy 16-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 16	40 20 00.5	50 09 52.0
Add	Ləğv etmək DB 69(M)/13 Cancel NM 69(T)/13		

<b>71(M)</b>	<b>Xəritələr (Charts) 2321,2311,232,231,23A,23B,22,23</b>			20/98
(T) Düzəltmək Correct	<i>Şah dili burnu</i> <i>Shakh dili cape</i> Parlayan işarəni işarəyə Light mark to mark Ləğv etmək DB 70(M)/13 Cancel NM70(T)/13	40°14'18"	50°22'04"	
<b>72(M)</b>	<b>Xəritələr (Charts) 232,231,23A,23B</b>			116/93
(T) Ləğv etmək Delete	<i>Şah dili burnundan cənub-qərbə</i> <i>To the south-west from Shakh dili cape</i> Parlayan buy 27 Light buoy 27 Ləğv etmək DB 71(M)/13 Cancel NM 71(T)/13	40°09'12"	50°20'06"	
<b>73(M)</b>	<b>Xəritələr (Charts) 232,231,23A,23B</b>			61/96, 22/97
(T) Əlavə etmək Add	<i>Şah dili burnundan cənuba</i> <i>To the south from Shakh dili cape</i> 1. Parlayan buy 17-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 17 2. Parlayan buy 25-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 25 Ləğv etmək DB 72(M)/13 Cancel NM 72(T)/13	40°08'06"	50°24'00"	
<b>74(M)</b>	<b>Xəritələr (Charts) 232, 23A, 23B,23</b>			67/12
(T) Çəkmək Plot	<i>Şah dili burnundan cənuba</i> <i>To the south from Shakh dili cape</i> 1. İstiqlal buruq platforması və «Bax xəbərdar.» yazısı Drilling platform Istiglal , inscription «See caution» 2. Mətn (bax yapışdırmağa) Text (see sticker)	39°55'17.9"	50°23'13.8"	
	(M) Xəbərdarlıq. İstiqlal ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır. (T) Caution. To approach MODU Istiglal at distance less than 1 miles is forbidden Ləğv etmək DB 148(M)/13 Cancel NM 148 (T)/13			
<b>75(M)</b>	<b>Xəritə (Chart) 23B</b>			Məlumat (Report) 7/00
(T) Əlavə etmək Add	<i>Şah dili burnundan cənub-şərqə</i> <i>To the south-east from Shakh dili cape</i> Parlayan buy 24-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 24 Ləğv etmək DB 74 (M)13 Cancel NM 74 (T)/13	40°04'22"	50°36'12"	
<b>76(M)</b>	<b>Xəritələr (Charts) 2315,231,23B</b>			123/93
(T) Ləğv etmək Delete	<i>Syurupa bankası</i> <i>Syurupa bank</i> Parlayan buy 42 Light buoy 42 Ləğv etmək DB 75(M)/13 Cancel NM 75(T)/13	40°41'24"	50°06'00"	
<b>77(M)</b>	<b>Xəritələr (Charts) 2300,23B,22A</b>			237/05, Məlumat (Report) 10/05
(T) Çəkmək	<i>Giləzi dili burnundan şimala</i> <i>To the north from Gilazi dili cape</i> 1. Sualtı manəə, «cihazlar» yazısı			

Plot	Underwater obstacle, inscription «instruments» 2. 200 m radiusda üzümə üçün qadağan olunmuş rayon,nöqtədən Area, forbidden for navigation in 200 m radius from Ləğv etmək DB 76(M)/13 Cancel NM 76(T)/13	40°52'30"	49°32'00"	
<b>78(M)</b>	<b>Xəritələr (Charts) 231, 23B</b> <i>Amburan burnu</i>			Məlumat (Report) 8/08
(T) Əlavə etmək Add	<i>Amburan cape</i> İşarədə «dağıl.» yazısı Inscription «dest.» at mark Ləğv etmək DB 77(M)/13 Cancel NM 77(T)/13	40°35'00"	49°59'12"	
<b>79 (M)</b>	<b>Xəritə(Chart) 2314</b>			Məlumat (Report) 409/11
Əlavə etmək Add (T)	Mətn (bax yapışdırmağa) Text (see sticker) Ləğv etmək DB 78(M)/13 Cancel NM 78(T)/13			
<b>80(M)</b>	<b>Xəritələr (Charts) 2314(5),2315(1-5,7),231(5), 23B, 22A(6),22(1-4,7),23(1,2,7)</b>			213,221/93,162/04,213/05, 116/06
(T) Çəkmək Plot	<i>Abşeron bankası</i> <i>Absheron bank</i> 1. ÜQQ Abşeron və «Bax xəbərdar.» yazısı MODU Absheron and inscription «See caution» 2. Mətn Text	40°44'25"	50°08'52"	
	(M) Xəbərdarlıq. Abşeron ÜQQ-na 6 kbt-dən az məsafədə yaxınlaşmaq qadağandır. (T) Caution. To approach MODU Absheron at distance less than 6 cable is forbidden.			
	3. ÜQQ Xəzər-4 və «Bax xəbərdar» yazısı MODU Khazar-4 and inscription «See caution» 4. Mətn Text	40 44 33	50 07 58	
	(M) Xəbərdarlıq. Xəzər-4 ÜQQ-na 6 kbt-dən az at distance less than 6 cable is forbidden. (T) Caution. To approach MODU Khazar-4 at distance less than 6cable is forbidden.			
Düzəltmək Correct	5. Parlayan buyu buy 40-a Light buoy to buoy 40	40 38 00	50 18 24	
	6. Parlayan buyu buy 44-ə Light buoy to buoy 44	40 47 24	50 06 30	
Ləğv etmək Delete	7. Parlayan buy 41 Light buoy 41 Ləğv etmək DB 79(M)/13 Cancel NM 79(T)/13	40 44 18	50 15 48	
<b>81(M)</b>	<b>Xəritələr (Charts) 2314(1),2315(1),231, 23B,22(2,3), 23(2,3)</b>			119/93, Məlumat (Report) 7/00
(T) Əlavə etmək Add	<i>Andriyevski bankası</i> <i>Andrievsky bank</i> 1. Parlayan buy 39-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 39 2. Parlayan buy 38-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 38 3. Parlayan buy 168-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 168 Ləğv etmək DB 79 (M)/13	40°38'30"	50°20'18"	
		40 37 08	50 26 24	
		40 39 45	50 28 48	

<b>82 (M)</b>	Cancel NM 79(T)/13 <b>Xəritələr (Charts) 2315,231,23 B</b>	Məlumat (Report) 7/00
(T)	<i>Balaxnin bankası</i>	
Əlavə etmək	<i>Balaxnin bank</i>	
Add	Parlayan buy 43-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 43	40°38'30" 50°07'12"
	Ləğv etmək DB 81(M)/13 Cancel NM 81(T)/13	
<b>83(M)</b>	<b>Xəritələr (Charts) 2314,231,23 B</b>	Məlumat(Report) 7/00
(T)	<i>Təhlükə bankası</i>	
Əlavə etmək	<i>Taxhluka bank</i>	
Add	Parlayan buy 169-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 169	40°34'42" 50°12'00"
	Ləğv etmək DB 82(M)/13 Cancel NM 82 (T)/13	
<b>84(M)</b>	<b>Xəritələr (Charts) 2314,2315,231,23 B,22,23</b>	Məlumat (Report) 7/00
(T)	<i>Pirallahi adasından şimala</i>	
Düzəltmək	<i>To the north from Pirallahi island</i>	
Correct	Parlayan işarəni işarəyə Light mark to mark	40°39'03" 50°19'33"
	Ləğv etmək DB 83(M)/13 Cancel NM 83(T)/13	
<b>85(M)</b>	<b>Xəritə (Chart) 2311</b>	92/01
(T)	<i>Pirallahi adasından şərqə</i>	
Çəkmək	<i>To the east from Pirallahi island</i>	
Plot	Buy 11, y Buoy 11, G	40°24'23" 50°23'09"
	Ləğv etmək DB 84(M)/13 Cancel NM 84(T)/13	
<b>86(M)</b>	<b>Xəritə (Chart) 2314</b>	5,99/02,186/07
(T)	<i>Abşeron limanı</i>	
Əlavə etmək	<i>Absheron port</i>	
Add	1. Parlayan buy 3-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 3	40°28'02" 50°16'53"
Düzəltmək	2. Parlayan buyu buy 2-yə Light buoy to buoy 2	40 29 05 50 16 13
Correct	3. Parlayan buyu buy 4-ə Light buoy to buoy 4	40 28 03 50 16 57
Çəkmək	4. Buy 6A	40 26 46 50 17 35
Plot	Buoy 6A Ləğv etmək DB 85(M)/13 Cancel NM 85(T)/13	
<b>87 (M)</b>	<b>Xəritələr (Charts) 2314</b>	11/12(b.1)
(T)	<i>Abşeron limanı</i>	
Əlavə etmək	<i>Port of Absheron</i>	
Add	1. Parlayan buy 1-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 1	40°29'00" 50°16'09"
	2. Buy 2-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 2	40°29'02" 50°16'13"
	3. Buy 4-də «yoxdur» yazısı Inscription «abs.» at buoy 4	40°28'03" 50°16'57"
	4. Parlayan buy 5-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 5	40°27'03" 50°17'41"
	5. Parlayan buy 6-da «yoxdur» yazısı Inscription «abs.» at light buoy 6	40°27'01" 50°17'43"
	6. Parlayan buy 8-də «yoxdur» yazısı Inscription «abs.» at light buoy 8 Ləğv etmək DB 136(M)/13	40°26'31" 50°17'35"

Cancel NM 136 (T)/13

<b>88(M)</b>	<b>Xəritə (Chart) 2312</b>		157/02
			Məlumat(Report) 107/04
	<i>Çilov adası</i>		
(T)	<i>Chilov island</i>		
Əlavə etmək	1. Buyda «yoxdur» yazısı		
Add	Inscription «abs.» at buoy	40°19'10"	50°37'05"
	2. Buy 2-də «yoxdur» yazısı		
	Inscription «abs.» at buoy 2	40 18 59	50 37 20
	Ləğv etmək DB 86(M)/13		
	Cancel NM 86(T)/13		
<b>89(M)</b>	<b>Xəritələr (Charts) 2313,231,23B</b>		25/96
	<i>Çilov adasından şərqə</i>		
(T)	<i>To the east from Chilov island</i>		
Əlavə etmək	Parlayan buy 23-də «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy 23	40°19'18"	50°43'54"
	Ləğv etmək DB 87(M)/13		
	Cancel NM 87(T)/13		
<b>90(M)</b>	<b>Xəritələr (Charts) 2312,2313,231,23B</b>		Məlumat (Report) 2/00
	<i>Çilov adasından cənub-şərqə</i>		
(T)	<i>To the south-east from Chilov island</i>		
Əlavə etmək	1. Parlayan buy 22-də «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy 22	40°15'46"	50°41'39"
Düzəltmək	2. Parlayan işarəni işarə 1-ə		
Correct	Light mark to mark 1	40 17 33	50 41 35
	3. Parlayan işarəni işarə 2-yə		
	Light mark to mark 2	40 17 15	50 41 34
	4. Parlayan işarəni işarə 4-ə		
	Light mark to mark 4	40 17 42	50 43 29
Ləğv etmək	5. İşarə 4-də «RLMk (cvb.)» yazısı		
Delete	Inscription «Racon» at mark 4	40 17 42	50 43 29
	Ləğv etmək DB 88(M)/13		
	Cancel NM 88(T)/13		
<b>91 (M)</b>	<b>Xəritələr (Charts) 231(1-4),23B(5)</b>		100/11
	<i>Çilov adasından cənuba</i>		
(T)	<i>To the south from Chilov island</i>		
Çəkmək	1. Parlayan buy 1,s, top fiquru əyri xaç		
Plot	ışığı s Pr 5s		
	Light buoy 1, Y, «X» top mark		
	light, Y Fl 5s	40°08'14"	50°39'54"
	2. Parlayan buy 2,s, top fiquru əyri xaç		
	ışığı s Pr 5s		
	Light buoy 2, Y, «X» top mark		
	light, Y Fl 5s	40 08 10	50 40 10
	3. Parlayan buy 3,s, top fiquru əyri xaç		
	ışığı s Pr 5s		
	Light buoy 3, Y, «X» top mark		
	light, Y Fl 5s	40 07 54	50 39 52
	4. Parlayan buy 4,s, top fiquru əyri xaç		
	ışığı s Pr 5s		
	Light buoy 4, Y, «X» top mark		
	light, Y Fl 5s	40 07 54	50 40 06
	5. Parlayan buy, s, top fiquru əyri xaç		
	ışığı s Pr 5s, və 4 buy yazısı		
	Light buoy, Y, «X» top mark		
	light, Y Fl 5s and inscription 4 buoys	40 07 54	50 39 52
	Ləğv etmək DB 89(M)/13		
	Cancel NM 89(T)/13		



<b>92(M)</b>	<b>Xəritələr (Charts) 231, 23B</b>		118/11
(T)	<i>Çilov adasından cənuba</i> <i>To the south from Chilov island</i>		
Çəkmək	Parlayan buy, s, işıq a Pr (5) 20s		
Plot	Light buoy, Y, light W Fl (5) 20s	40°08.0'	50°40.0'
	Ləğv etmək DB 90(M)/13		
	Cancel NM 90(T)/13		
<b>93(M)</b>	<b>Xəritələr (Charts) 2312(4), 2313(1-3,5), 231(2-5), 23B(2,3)</b>		8/99, Məlumat(Report) 12/00,3/08
(T)	<i>Neft daşları adası rayonu</i> <i>Area of Neft Dashlari island</i>		
Əlavə etmək	1. Parlayan buy 1-də «yoxdur» yazısı		
Add	Inscription «abs.» at light buoy 1	40°15'30"	50°49'20"
Çəkmək	2. ÜQQ Xəzər-6 və «Bax xəbərdar.» yazısı		
Plot	MODU Khazar-6 and inscription «See caution»	40 14 32	50 55 04
	3. Mətn		
	Text		
(M)	Xəbərdarlıq.		
	Xəzər-6 ÜQQ-na 8 kbt-dən az məsafədə yaxınlaşmaq qadağandır.		
(T)	Caution.		
	To approach MODU Khazar-6 at distance less than 8 cable is forbidden.		
Ləğv etmək	4. İşıq		
Delete	Light	40°14'40"	50°36'16"
Düzəltmək	5. Parlayan buyu buy 2-yə		
Correct	Light buoy to buoy 2	40 15 30	50 48 19
	Ləğv etmək DB 91(M)/13		
	Cancel NM 91(T)/13		
<b>94(M)</b>	<b>Xəritələr (Charts) 23B, 23(5,6)</b>		84/96,79/97,34/08 Məlumat (Report) 23/05
(T)	<i>Neft Daşları adasından cənub-şərqə</i> <i>To the south-east from Neft Dashlari island</i>		
	1. Buy, q		
	Buoy, B	40°10'42"	51°06'56"
Çəkmək	2. Yanalma çəllöyi		
Plot	Mooring buoy	40°05'59"	51°14'24"
	3. Yanalma çəllöyi		
	Mooring buoy	40 04 12	51 14 48
	4. Xüsusi təyinatlı parlayan buy, s, işıq S Pr 5s		
	Buyun ətrafında beş narıncı üzücü nişan qoyulub.		
	Light buoy of special designation, Y, light Y Fl 5s.	40 04 05	51 14 44
	5 orange floats are exhibited around buoy		
	Ləğv etmək DB 92(M)/13		
	Cancel NM 92(T)/13		
<b>95(M)</b>	<b>Xəritələr (Charts) 23B(2), 23,22</b>		31/13
(T)	<i>Neft Daşları adasından cənub-şərqə</i> <i>To the south-east from Neft Dashlari island</i>		
Çəkmək	1. Parlayan buy,s, işıq s Pr 5s		
Plot	Light buoy Y, light y Fl 5s 4M	39°58'30.0"	51°32'30.1"
	2. Parlayan buy,s, işıq s Pr 5s		
	Light buoy Y, light y Fl 5s 4M	40°03'51.5"	51°23'18.1"
	Ləğv etmək DB 148 (M)/13		
	Cancel NM 148(T)/13		
<b>96 (M)</b>	<b>Xəritələr (Charts) 23B</b>		12/13
(T)	<i>Neft Daşları adasından cənub şərqə</i> <i>To the south-east from Neft Dashlari island</i>		

Çəkmək Plot	Buy Buoy Ləğv etmək DB 141 (M)/13 Cancel NM 141(T)/13	40°06'02"	51°13'43"	
<b>97 (M)</b> <b>(T)</b>	<b>Xəritələr (Charts) 23B, 22, 23</b> <i>Neft Daşları adasından cənub-şərqə</i> <i>To the south-east from Neft Daxları island</i>			126/12
Çəkmək Plot	1. Dədə-Qorqud buruq platforması, «Bax xəbərdar.» yazısı Drilling platform Dada-Gorgud, inscription «See caution» 2. Mətn (bax yapışdırmağa) Text (see sticker)	40°08'00"	51°11'04"	
	(M)Xəbərdarlıq. Dədə-Qorqud ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır (T)Caution. To approach MODU Dada-Gorgud at distance less than 1 mile is forbidden Ləğv etmək DB 166(M)/13 Cancel NM 166(T)/13			
<b>98(M)</b> <b>(T)</b>	<b>Xəritələr (Charts) 2313,231,23B</b> <i>Neft Daşları adasından şimal-qərbə</i> <i>To the north-west from Neft Daxları island</i>			Məlumat (Report) 2/00
Düzəltmək Correct	1. Parlayan işarəni işarəyə Light mark to mark 2. Parlayan işarəni işarə 300-ə Light mark to mark 300 Ləğv etmək DB 94(M)/13 Cancel NM 94(T)/13	40°16'59"	50°44'18"	
		40 12 48	50 54 26	
<b>99(M)</b> <b>(T)</b>	<b>Xəritə (Chart) 2313</b> <i>Neft Daşları adasından cənuba</i> <i>To the south from Neft Daxları island</i>			33/00
Çəkmək Plot	Buy, y Buoy, G Ləğv etmək DB 95(M)/13 Cancel NM 95(T)/13	40°14'18"	50°49'56"	
<b>100(M)</b> <b>(T)</b>	<b>Xəritə (Chart) 22</b> <i>Turalı burnu</i> <i>Turalı cape</i>			RF 5433/03
Əlavə etmək Add	Parlayan işarədə «sönmüş» yazısı Inscription «extinct » at light mark Ləğv etmək DB 96(M)/13 Cancel NM 96(T)/13	42°52'10"	47°41'51"	
<b>101(M)</b> <b>(T)</b>	<b>Xəritə (Chart) 23</b> <i>Xəzər dənizinin cənubl hissəsi</i> <i>Southern part of Caspian sea</i>			91/12
Çəkmək Plot	1. Qurtuluş buruq platforması, «Bax xəbərdar.» yazısı Drilling platform Gurtuluş, inscription «See caution» 2. Mətn (bax yapışdırmağa) Text (see sticker)	39°32'23"	52°27'15"	
	(M) Xəbərdarlıq. Qurtuluş ÜQQ-na 2 mildən az məsafədə yaxınlaşmaq qadağandır (T) Caution. To approach MODU Gurtuluş at distance less than 2 miles is forbidden. Ləğv etmək DB 97(M)/13 Cancel NM 97(T)/13			

<b>102(M)</b>	<b>Xəritə (Chart) 23</b>				
(T)	<i>Livanov bankasından cənub-şərqə</i> <i>To the south-east from Livanov bank</i>				
Çəkmək	1. Saturn buruq platforması, «Bax xəbərdar.» yazısı				
Plot	Drilling platform Saturn, Inscription «See caution»	39°40'24"	52°16'35"		
	2. Mətn (bax yapışdırmağa) Text (see sticker)				

(M) Xəbərdarlıq.

Saturn ÜQQ-na (39°40'24"N 52°16'35"E) 2 mildən az məsafədə yaxınlaşmaq qadağandır (DB 187/13)

(T) Caution.

To approach MODU Saturn (39°40'24"N 52°16'35"E) at distance less than 2 mile is forbidden (NM 187/13)

Ləğv etmək DB 187(M)/13

Cancel NM 187(T)/13

<b>103 (M)</b>	<b>Xəritə (Chart) 23</b>				
(T)	<i>Livanov bankasından şimal-şərqə</i> <i>To the north-east from Livanov bank</i>				
Çəkmək	1. Saparmurat Türkmənbaşı SDİQ (səyyar dəniz istismar qurğusu) platforması, «bax xəbərdar.» yazısı				
Plot	Platform Saparmurat Turkmenbashi (mobile marine production unit), inscription «see caution»	39°40'30"	52°16'22"		
	2. ÜNA (üzən neftdaşıyan anbar ) Oğuzxan platforması Platform Oguzkhan (floating oil storage)	39 40 53	52 16 32		
	3. 5 mil radiusunda üzmə üçün təhlükəli rayon nöqtədən Area dangerous to navigation, 5 miles radius from	39 40 30	52 16 22		
	4. Mətn. Text.				

(M) Xəbərdarlıq.

Saparmurat Türkmənbaşı SDİQ-ə (39°40'30"N 52°16'22"E) 220 m-dən az məsafədə yaxınlaşmaq qadağandır. SDİQ-dən 5 mil radius zonada üzmə yalnız xüsusi icazə verilmə ilə mümkündür.

(T) Caution.

To approach to platform Saparmurat Turkmenbashi (39°40'30"N 52°16'22"E) at distance less than 220 m is forbidden. Navigation within 5 mile radius is possible only on receipt of special permission.

Ləğv etmək DB 99(M)/13

Cancel NM 99(T)/13

<b>104(M)</b>	<b>Xəritə (Chart) 23</b>				
(T)	<i>Ulskiy bankası</i> <i>Ulskiy bank</i>				
Ləğv etmək	Parlayan buy 133				
Delete	Light buoy 133	38°24'12"	52°58'36"		
	Ləğv etmək DB 100(M)/13				
	Cancel NM 100(T)/13				

<b>105(M)</b>	<b>Xəritə (Chart) 23</b>				
(T)	<i>Qryazniy vulkan bankası</i> <i>Grasniy vulkan bank</i>				
Ləğv etmək	Parlayan buy 132				

Delete	Light buoy 132 Ləğv etmək DB 101(M)/13 Cancel NM 101(T)/13	38°07'24"	52°33'12"
<b>106(M)</b>	<b>Xəritə (Chart) 23</b>	112/94,101/01,15,101/02, 61,84/03, RF 6945/01	
(T)	<i>Okarem liman məntəqəsi</i> <i>Portpoint Okarem</i>		
Ləğv etmək	1. Parlayan buy 131		
Delete	Light buoy 131	38°04'48"	53°44'12"
Əlavə etmək	2. Ön istiqamətli parlayan işarədə «sönmüş» yazısı		
Add	Inscription «extingd.» at front leading light mark	38 03 09	53 49 18
	3. Sualtı maneə və «lövbər» yazısı		
	Underwater obstacle and inscription «anchor»	38 03 09	53 49 15.6
	Ləğv etmək DB 102(M)/13 Cancel NM 102(T)/13		
<b>107(M)</b>	<b>Xəritə (Chart) 23</b>	RF 6946/01	
(T)	<i>Həsən Quludan cənub-qərbə</i> <i>To the south-west from Gasan Kulu</i>		
Ləğv etmək	Parlayan buy 130		
Delete	Light buoy 130	37°23'30"	53°42'00"
	Ləğv etmək DB 103(M)/13 Cancel NM 103(T)/13		
<b>108(M)</b>	<b>Xəritə (Chart) 23</b>	2/07	
(T)	<i>Nuşehr limanından şimala</i> <i>To the north from Noushehr port</i>		
Çəkmək	Parlayan buy s, işıq s Pr 5s 4M		
Plot	Light buoy Y, light y Fl 5s 4M	37°53.0'	51°31.0'
	Ləğv etmək DB 104(M)/13 Cancel NM 104(T)/13		
<b>109 (M)</b>	<b>Xəritə (Chart) 23</b>	RF 6942/01	
(T)	<i>Bekoviç dili</i> <i>Bekhovich spit</i>		
Ləğv etmək	Mayakda RMk	39°45'57"	53°02'15"
Delete	RC at lighthouse		
	Ləğv etmək DB105(M)/13 Cancel NM 105(T)/13		
<b>110(B)</b>	<b>Xəritə (Chart) 23</b>	31/09	
(T)	<i>Çələkən yarım adasından cənub qərbə</i> <i>To the south – west from Cheleken peninsula</i>		
Çəkmək	1. İran-Xəzər buruq platforması və «Bax xəbərdar.» yazısı		
Plot	Drilling platform İran-Khazar , inscription «See caution»	39°20'42"	53°01'54"
	2. Mətn Text		
	(M)Xəbərdarlıq. İran-Xəzər ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır (T)Caution. To approach MODU İran-Khazar at distance less than 1 mileis forbidden		
	Ləğv etmək DB 106(M)/13 Cancel NM 106(T)/13		
<b>112(M)</b>	<b>Xəritələr(Charts) 21(9,10), 22(1-8)</b>	RF 4039/09	
(T)	<i>Şərq sahili</i> <i>East coast</i>		
Düzəltmək	1. Parlayan işarəni işarəyə		

Correct	Light mark to mark	42 11.1'	52 27.6'
	2. Parlayan işarəni işarəyə Light mark to mark	42 45.5	52 34.8
	3. Parlayan işarəni işarəyə Light mark to mark	42 47.2	52 17.5
	4. Parlayan işarəni işarəyə Light mark to mark	42 50.8	51 54.0
	5. Parlayan işarəni işarəyə Light mark to mark	43 06.6	51 39.5
	6. Parlayan işarəni işarəyə Light mark to mark	43 48.8	51 01.7
	7. Parlayan işarəni işarəyə Light mark to mark	44 01.5	50 52.6
	8. Parlayan işarəni işarəyə Light mark to mark	44 20.4	50 18.6
	9. Parlayan işarəni işarəyə Light mark to mark	45 01.9	50 03.2
	10. Parlayan işarəni işarəyə Light mark to mark	44 50.0	50 11.0
	Ləğv etmək DB 107(M)/13 Cancel NM 107(T)/13		

**113(M) Xəritə (Chart) 23 RF 7006/10**  
(T) Şərqi sahilə  
East coast

Çəkmək Plot	1. Lam-Bi buruq platforması, «Bax xəbərdar.» yazısı Drilling platform Lam-Bee, inscription «See caution»	39°29.1'	52°38.6'
	2. Mətn (bax yapışdırmağa) Text (see sticker)		

(M) Xəbərdarlıq.  
Lam-Bi ÜQQ-na 2 mildən az məsafədə yaxınlaşmaq qadağandır.  
(T) Caution.  
To approach MODU Lam-Bee at distance less than 2 mile is forbidden  
Ləğv etmək DB 108(M)/13

**114(M) Xəritələr (Charts) 21, 22,2 RF 2507/07**

(T)	Melovoy burnu Cape of Melovoy		
Ləğv etmək Delete	Mayakda RMk RC at lighthouse	43° 37.7'	51°10.0'
	Ləğv etmək DB 109(M)/13 Cancel NM 109(T)/13		

**115(M) Xəritə (Chart) 21,22 370\14**

(T)	Xəzər dənizinin şimal hissəsi Northern part of Caspian sea		
Çəkmək Plot	1. Astra buruq platforması, «Bax xəbərdar.» yazısı Drilling platform Astra, inscription «See caution»	44°07'06"	49°01'00"
	2. Mətn. Text.		

(M) Xəbərdarlıq.  
Astra ÜQQ-na 1 mildən az məsafədə yaxınlaşmaq qadağandır  
(T) Caution.  
To approach MODU Astra at distance less than 1 miles is forbidden

Ləğv etmək DB 192(M)/13  
Cancel NM 192(T)/13

<b>116(M)</b>	<b>Xəritə (Chart) 21</b>		
	<i>Xəzər dənizinin şimal hissəsi</i>		
<b>(T)</b>	<i>Northern part of Caspian sea</i>		
Ləğv etmək Delete	1. Batmış gəmi üzərində 20m az dərinliklə, ŞV, «Bax xəbərdar.» yazısı Wreck with depth above it less 20m, DP, Inscription «See caution»	44°51'38"	47°34'02"
	2. Batmış gəmi üzərində 20m az dərinliklə, ŞV, «Bax xəbərdar.» yazısı Wreck with depth above it less 20m, DP, Inscription «See caution»	44 51 38	47 54 02
	3. Batmış gəmi üzərində 20m az dərinliklə, ŞV, «Bax xəbərdar.» yazısı Wreck with depth above it less 20m, DP, Inscription «See caution»	44 38 00	47 54 00
	4. Mətn (bax yapışdırmaya) Ləğv etmək DB 112(M)/13 Cancel NM 112(T)/13		
<b>119(M)</b>	<b>Xəritə(Chart) 21</b>		RF 5141/13
<b>(T)</b>	<i>Xəzər dənizinin şimal hissəsi</i>		
	<i>Nothern part of the Caspian sea</i>		
Çəkmək Plot	Rayon, «Boru kəmərinin çəkilməsi» yazısı Area,inscription «pipeline »	44°54'33" 44°55'04" 44°56'44" 44°58'29" 44°58'51" 44°59'16" 44°59'32" 44°59'49" 45°00'27" 45°00'07" 44°59'48" 44°59'21" 44°59'01" 44°57'20" 44°55'42" 44°55'09" 44°54'33"	48°57'29" 48°55'00" 48°47'00" 48°38'32" 48°37'07" 48°34'20" 48°32'56" 48°28'43" 48°28'51" 48°33'23" 48°34'29" 48°37'39" 48°38'45" 48°47'00" 48°55'00" 48°57'41" 48°57'29"
	Ləğv etmək DB 112(M)/13 Cancel NM 112(T)/13		
<b>120(M)</b>	<b>Xəritə(Chart) 21</b>		RF5142/13
<b>(T)</b>	<i>Xəzər dənizinin şimal hissəsi</i>		
	<i>Nothern part of the Caspian sea</i>		
Çəkmək Plot	1. Rayon, «bax xəbərdar» yazısı Area,inscription «See caution »	44°59'47" 44°59'32" 44°54'14" 44°53'16" 44°52'23" 44°52'57" 44°53'50" 44°54'46" 45°00'02" 45°00'20"	48°29'00" 48°27'02" 48°17'57" 48°01'00" 47°45'14" 47°45'10" 48°01'00" 48°17'38" 48°26'41" 48°28'50"

44°59'47"

48°29'00"

## 2.Mətn (bax yapışdırma)

Text (see sticker)

(M)Xəbərdarlıq.

(44°53'26"N 48°03'48"N müvəqqəti üzmə üçün təhlükəli, lövbərə dayanmaq üçün qadağan olan rayonda boru kəməri çəkilməsi işləri aparılır. 1 mil məsafədə rayona yaxınlaşmaq məsləhət görülmür. Boru kəməri çəkən «Kastro-12» və «Kastro-16» barjalarla əlaqə 16 UQD kanalında həyata keçirilir. (DB 180/13)

(T)Caution.

In the area temporarily closed for swimming and forbidden for statement on an anchor works on a pipeline lining are spent. To approach to area on distance less than 1 mile is not recommended. Communication with pipe-laying barges «Kastro-16» and «Kastro-2» on USW, the channel 16. (NM 180/13)

Ləğv etmək DB 180(M)/13

Cancel NM 180(T)/13

121(M)

**Xəritə (Chart) 21**

RF5139/13

(T)

*Həştərxan reydi**Astrakhan road*

Çəkmək

1. Parlayan buy s,işiq a Pr 5s

«Bax xəbərdar.» yazısı

Plot

Light buoy Y, light W Fl 5s

45°52'39"

47°45'27"

inscription «See caution»

2. Mətn (bax yapışdırma)

Text (see sticker)

Ləğv etmək DB 178(M)/13

Cancel NM 178(T)/13

134(M)

**Xəritələr(Charts) 22,23**

RF 2568/13

(T)

*Karasenqir burnundan cənub-qərbə**To the south-west from Karasengir cape*

Çəkmək

Batmış gəmi suyun üzərində hissələri ilə

Plot

Wreck with parts above water

40° 38' 15"

52°31'00"

Ləğv etmək DB 151(M)/13

Cancel NM 151(T)/13

135(M)

**Xəritələr (Charts) 21,22, 2(2)**

RF 3030/09,3899/09

(T)

*Pesçanıy burnu**Peschaniy cape*

Ləğv etmək

1. Qorn

Delete

Gorn

43°09.6'

51°16.2'

2. Mayakda RMk

RC at lighthouse

43°11.4'

51°17.2'

Ləğv etmək DB 114(M)/13

Cancel NM 114(T)/13

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**HDQ NAVİQASİYA VƏ OKEANOQRAFİYA XİDMƏTİ RƏİSİ**

**CHIEF OF SERVICE OF NAVIGATION AND OCEANOGRAPHY**  
**OF NAVAL FORCES OF AZERBAIJAN**

## КАСПИЙСКОЕ МОРЕ

**9 Объявление**

**Выпуск 1 ИМ СНиО ВМС изд. 2011 г. остается действующим до следующего переиздания.**

В данном выпуске извещений мореплавателям повторяются извещения временного характера, объявленные в 2013 году и не утратившие своего значения.

**Общая информация**

- |   |            |
|---|------------|
| <b>10(В) Абшеронский и Бакинский архипелаги. Объявление</b>   | 136/94     |
| <p>Огни плавучих и береговых СНО частично восстановлены. Судам, плавающим в темное время суток, соблюдать осторожность.<br/>Отм. ИМ 10(В)/12</p>  |            |
| <b>11 (В) Порт Абшерон. Объявление</b>  | 11/12(п.2) |
| <p>Вход и выход из порта Абшерон судам разрешается только в светлое время суток с 07:30 до 18:30.<br/>В остальное время вход и выход из порта Абшерон запрещается.</p>  |            |
| <b>12(В) Порт Абшерон. Предупреждение</b>   | 30/02      |
| <p>Проходная глубина во втором колене Абшеронского канала в районе буя 7 - 6,8 метров.<br/>Отм. ИМ 11(В)/13</p>   |            |
| <b>13(В) Порт Абшерон. Предупреждение</b>   | 96/11      |
| <p>В связи с аварийным состоянием причала №2 порта Абшерон швартовка к причалу и стоянка у причала всех судов запрещена.<br/>Отм. ИМ 12(В)/13</p>   |            |
| <b>14 (В) Бакинская бухта. Объявление</b>   | 26/12      |
| <p>Светящий буй №3 канала пристаней №18-20 смещен со штатного места.<br/>Отм. ИМ 133(В)/13</p>  |            |
| <b>15(В) Остров Нефтяные Камни. Предупреждение</b>  | 83/01      |
| <p>Временно запрещены подходы с северной стороны к МСП-14 и с южной стороны к МСП-3.<br/>Отм. ИМ 13(В)/13</p>   |            |
| <b>16 (В) Порт Актау. Объявление</b>  | 50/13      |
| <p>Проходная осадка в порту Актау:<br/>- в подходном канале - 6,8 м.,<br/>- у сухогрузных причалов №№ 1,2,3,6 - 4,60 м.,<br/>- у сухогрузных причалов №8 - 4,7<br/>- у нефтепричалов №№ 4,9,10 - 6,8 м.<br/>- у причалов № 8,9 - 5,1 м.<br/>Отм. ИМ 139(В)/13</p> |            |
| <b>17(В) Порт Актау. Предупреждение</b>   | 14/01      |
| <p>В южной части причала № 4 между кранцами выступает рельс линии причала.<br/>Отм. ИМ 15(В)/13</p>   |            |
| <b>18(В) Порт Актау. Предупреждение</b>   | 134/06     |
| <p>В связи с проводимыми работами по строительству волнолома в порту Актау между точками 43°36'09"N 51°12'23"E 43°36'20"N 51°12'08"E мореплавателям соблюдать осторожность.<br/>Отм. ИМ 16(В)/13</p>  |            |



<b>19(В)</b>	<b>Порт Краснодарск. Предупреждение</b> Проходная осадка Краснодарского канала 4,5 м. Отм. ИМ 17(В)/13	167/02
<b>20(В)</b>	<b>Портпункт Окарем. Предупреждение</b> Проходная осадка в подходном канале 4,5 м. Отм. ИМ 18(В)/13	167/01
<b>21(В)</b>	<b>Восточное побережье. Объявление</b> Маяк Тюб-Караганский временно не действует. Отм. ИМ 19(В)/13	60/01
<b>22(В)</b>	<b>Портпункт Кианлы. Предупреждение</b> Ограждение канала бухты Кианлы отсутствует. Отм. ИМ 20(В)/13	61/01
<b>23(В)</b>	<b>Портпункт Кианлы. Предупреждение</b> Мель, обнаруженная при подходе к причалу, ограждена красной и зеленой вежами. Вход и выход из портпункта разрешается в светлое время суток. Отм. ИМ 21(В)/13	203/03

#### КОРРЕКТУРА КАРТ

<b>24(В)</b>	<b>Карты 38067, 35067</b> <i>Бакинская бухта.</i>	159/06, 90/08
Добавить	1. Надпись «отсут.» у буя 1 2. Надпись «отсут.» у светящего буя 13 Отм. ИМ 22(В)/13	40°20'26" 49°52'28" 40 21 44 49 53 08
<b>25(В)</b>	<b>Карты 38067(2), 35067, 33003(1), 33004(1), 32000(1), 32001(1)</b> <i>Бакинская бухта</i>	Донесение 95/02, 155/05
Добавить	1. Надпись «отсут.» у буя 1 2. Надпись «отсут.» у буя 2 Отм. ИМ 23(В)/13	40 14 51 49 53 14 40 20 24 49 52 22
<b>26(В)</b>	<b>Карты 38067(4,5,10-14),35067</b> <i>Бакинская бухта. Фарватер 26</i>	2/96, донесение 10/02
Добавить	1. Надпись «отсут.» буя 1А 2. Надпись «отсут.» у светящего буя 5 3. Надпись «отсут.» у буя 2 4. Надпись «отсут.» у буя 3 5. Надпись «отсут.» у буя 4 6. Надпись «отсут.» у светящего буя 5 7. Надпись «отсут.» у светящего буя 6 8. Надпись «отсут.» у светящего буя 7 9. Надпись «отсут.» у буя 8 Отм. ИМ 24(В)/13	40 17 52 49 50 41 40 17 11 49 49 51 40 18 12 49 50 52 40 18 21 49 51 12 40 18 24 49 51 07 40 18 38 49 51 31 40 18 43 49 51 26 40 19 02 49 51 58 40 19 00 49 51 46
<b>27(В)</b>	<b>Карта 35067</b> <i>Бакинская бухта. Ковш Южной площадки</i>	Донесение 116/06
Добавить	Надпись «отсут.» у светящего буя 4 Отм. ИМ 25(В)/13	40°18'15.0" 49°50'22.4"
<b>28(В)</b>	<b>Карты 38067, 35067</b> <i>Бакинская бухта. Южная гавань</i>	57/95
Добавить	Надпись «отсут.» у светящего буя 9 Отм. ИМ 26(В)/13	40°20'11" 49°51'18"
<b>29(В)</b>	<b>Карты 38067,35067</b> <i>Бакинская бухта. Канал пристани №22</i>	27/12
Добавить	Надпись «отсут.» у светящего буя 19 Отм. ИМ 153(В)/13	40°20'34,5" 49°55'22,5"

<b>30(В)</b>	<b>Карты 35067,33003, 33004, 32001, 32000</b>		60/94
Исправить	<i>К западу от острова Бейук-Зиря</i> Светящий буй на буй 2 Отм. ИМ 28(В)/13	40°17'30"	49°53'54"
<b>31 (В)</b>	<b>Карта 35067</b>		Донесение 3/01
Добавить	<i>К западу от острова Даш-Зиря</i> 1. Надпись «отсут.» у светящего буя 1 2. Надпись «отсут.» у светящего буя 2 3. Надпись «отсут.» у буя 3 Отм. ИМ 29(В)/13	40°17'12" 40 17 36 40 17 26	49°58'10" 49 58 10 49 58 11
<b>32 (В)</b>	<b>Карта 35067,35068,33004</b>		47/10
Нанести	<i>К юго-востоку от острова Даш-Зиря</i> Светящий буй зл, огонь Бл Пр(9)15сек Отм. ИМ 30/13	40°15'25"	50°00'12"
<b>33(В)</b>	<b>Карты 38067, 35067</b>		2/96,67/03,230/04
Нанести	<i>Бакинская бухта. Ковш завода</i> <i>им. Парижской Коммуны</i> 1. Буй, кр 2. Буй, кр 3. Подводное препятствие и надпись «якорь».	40°21'13.5" 40 21 07.5 40 21 37.0	49°50'24.8" 49 50 27.0 49 50 51.0
Добавить	4. Надпись «отсут.» у буя 9 Отм. ИМ 31(В)13	40 21 01.0	49 50 27.0
<b>34(В)</b>	<b>Карты 35067, 33003,33004, 32000, 32001, 31005</b>		47/09
Исправить	<i>Мыс Шихов</i> Светящий знак на знак Отм. ИМ 32(В)/13	40°18'36"	49°49'06"
<b>35(В)</b>	<b>Карта 35067</b>		78/98
Добавить	<i>К югу от мыса Султан</i> Надпись «отсут.» у светящего буя 14 Отм. ИМ 34(В)/13	40°19'48"	49°57'46"
<b>36(В)</b>	<b>Карты 35067, 35069, 33003, 32000, 32001</b>		172/04
Исправить	<i>Мыс Пута</i> Светящий знак на знак Отм. ИМ 35(В)/13	40°17'02"	49°44'10"
<b>37(В)</b>	<b>Карта 35067</b>		47/91,94/97,56/99
Нанести	<i>К востоку от мыса Пута</i> 1. Платформу буровую «Хазар» 2. Платформу буровую «Хазар-2» 3. Платформу буровую «Шельф-3» Отм. ИМ 36(В)/13	40°17'01" 40 17 18 40 16 50	49°46'03" 49 46 06 49 47 48
<b>38(В)</b>	<b>Карта 35067</b>		56/99
Нанести	<i>К юго-востоку от мыса Пута</i> Платформу буровую «Шельф-1» Отм. ИМ 37(В)/13	40°15'42"	49°46'22"
<b>39(В)</b>	<b>Карты 35064, 35066,33003, 32000, 32001, 31005</b>		Донесение 6/00
Исправить	<i>Остров Хере-Зиря</i> Светящий знак на знак Отм. ИМ 38(В)/13	39°59'54"	49°39'00"

<b>40(В)</b>	<b>Карты 35064, 33002, 33003, 32000, 32001</b>		148/93,157/94
Упразднить	<i>Остров Хере-Зиря</i> 1. Светящий буй 102 Отм. ИМ 39(В)/13(2)	39 52 48	49 41 09
<b>41(В)</b>	<b>Карты 35064, 35066, 33003, 32000, 32001,31005(1)</b>		Донесение 6/00
Исправить	<i>К востоку от острова Хере-Зиря</i> 1. Светящий знак на знак 2. Светящий буй на буй 101 Отм. ИМ 40(В)/13	39°58'00" 39 58 06	49°46'54" 49 44 54
<b>42(В)</b>	<b>Карты 35068,35055, 33003, 33004, 32000, 32001</b>		249/93, донесение 6/00
Исправить	<i>К югу от острова Гум</i> 1. Светящий знак Каменных Плит на знак 2. Светящий знак на знак Отм. ИМ 41(В)/13	40°11'06" 40 11 09	50°02'54" 50 04 06
<b>43(В)</b>	<b>Карты 35055, 33003, 33004, 32000, 32001</b>		Донесение 2/00
Нанести	<i>Банка Макарова</i> Надпись «отсут.» у светящего буя 4 Отм. ИМ 42(В)/13	40°08'48"	50°04'48"
<b>44(В)</b>	<b>Карта 35069</b>		Донесение 14/12, 93/12
Нанести	<i>К юго-западу от мыса Каменистый</i> Плавающий док и надпись «пл. док» Отм. ИМ 43(В)/13	40° 14' 49.5"	49°40'05"
<b>45(В)</b>	<b>Карты 35062,35063,33002,33003, 32000,32001</b>		16/94
Исправить	<i>Мыс Пирсагат</i> Светящий знак на знак Отм. ИМ 44(В)/13	39°51'42"	49°25'42"
<b>46(В)</b>	<b>Карты 35062, 33002</b>		78/00
Добавить	<i>Банка Маркина</i> Надпись «отсут.» у буя 119 Отм. ИМ 45(В)/13	39°44'57"	49°24'13"
<b>47(В)</b>	<b>Карты 33001, 32000, 31005</b>		Донесение 8/08
Добавить	<i>Остров Кюр Даши</i> Надпись «разр.» у знака Отм. ИМ 46(В)/13	39°00'56"	49°20'08"
<b>48(В)</b>	<b>Карты 35062, 33002, 33003</b>		200/93
Упразднить	<i>Пирсагатская бухта</i> 1. Светящий буй 117 2. Светящий буй 118 Отм. ИМ 47(В)/13	39°47'21" 39 47 06	49°28'40" 49 25 43
<b>49(В)</b>	<b>Карты 35059, 33002, 32000, 31005</b>		Донесение 2/98,8/08
Исправить	<i>Остров Чигил</i> 1. Светящий знак на знак	39°38'26"	49°26'20"
Добавить	2. Надпись «разр.» у знака Отм. ИМ 48(В)/13	39 38 26	49 26 20
<b>50(В)</b>	<b>Карты 35061, 35062,33002(1,2,6),33003(2), 32000(1,2,6),32001(2),31005(2)</b>		201/93,164/94, донесение 6/00
	<i>Район острова Сенги-Муган</i>		

Упразднить	1. Светящий буй 110	39°44'30"	49°36'00"	
	2. РМк у маяка	39 45 25	49 35 03	
Добавить	3. Надпись «отсут.» у светящего буя 1	39 44 58	49 35 09	
	4. Надпись «отсут.» у буя 2	39 44 57	49 35 06	
	5. Надпись «отсут.» у буя 3	39 45 04	49 35 10	
	6. Надпись «отсут.» у буя 109	39 43 41	49 34 01	
	Отм. ИМ 49(В)/13			
<b>51(В)</b>	<b>Карты 33002, 32000</b>			Донесение 8/08
	<i>Мыс Бяндован</i>			
Добавить	Надпись «разр.» у знака	39°42'21.5"	49°24'44.0"	
	Отм. ИМ 50(В)/13			
<b>52(В)</b>	<b>Карты 35061(3),35062,33002,33003, 32000, 32001(2,3)</b>			202/93, донесение 2/98
	<i>Банка Савенко</i>			
Исправить	1. Светящий знак на знак	39°46'48"	49°33'37"	
	2. Светящий буй на буй 107	39 46 25	49 32 35	
Упразднить	3. Светящий буй 106	39 47 30	49 34 06	
	Отм. ИМ 51(В)/13			
<b>53(В)</b>	<b>Карты 35062, 33002, 33003, 32001</b>			16/94
	<i>Остров Гутан</i>			
Исправить	Светящий знак на знак	39°48'18"	49°28'18"	
	Отм. ИМ 52(В)/13			
<b>54(В)</b>	<b>Карты 35062, 33002,33003</b>			18/94
	<i>К северо-востоку от острова Гутан</i>			
Упразднить	Буй 104	39°48'50"	49°29'50"	
	Отм. ИМ 53(В)/13			
<b>55(В)</b>	<b>Карты 35061, 35062, 33002, 33003, 32000, 32001</b>			152/94
	<i>Банка Военмор</i>			
Упразднить	Светящий буй 108	39°46'27"	49°34'08"	
	Отм. ИМ 54(В)/13			
<b>56(В)</b>	<b>Карты 35060, 33002, 32000</b>			184/93
	<i>Банка Балыглы</i>			
Упразднить	Светящий буй 116	39°41'25"	49°38'44"	
	Отм. ИМ 55(В)/13			
<b>57(В)</b>	<b>Карты 35060, 35004, 35005, 33002, 32000, 31005</b>			Донесение 6/00
	<i>Банка Кумани</i>			
Исправить	Светящий знак на знак	39° 33'48"	49°35'00"	
	Отм. ИМ 56(В)/13			
<b>58(В)</b>	<b>Карты 33002, 32000, 31005</b>			178/93
	<i>К западу от банки Андреева</i>			
Упразднить	Светящий буй 120	39°40'18"	49°57'00"	
	Отм. ИМ 57(В)/13			
<b>59(В)</b>	<b>Карты 35004, 33002, 32000</b>			181/93
	<i>Банка Погорелая Плита</i>			
Упразднить	Светящий буй 122	39°29'12"	49°28'12"	
	Отм. ИМ 58(В)/13			
<b>60(В)</b>	<b>Карты 35005, 33002, 32000, 31005</b>			14/96
	<i>Район банки Корнилова-Павлова</i>			
Исправить	Светящий знак на знак	39°29'08"	49°48'23"	
	Отм. ИМ 59(В)/13			

<b>61(В)</b>	<b>Карты 35004, 35059, 33002, 32000, 31005</b> <i>Банка Павлова</i>		Донесение 2/98
Исправить	Священный знак на знак Отм. ИМ 60(В)/13	39°33'39"	49°25'47"
<b>62(В)</b>	<b>Карты 38002, 35002(1)</b> <i>Саринский канал</i>		Донесение 6/01
Добавить	1. Надпись «погаш.» у огня 3 2. Надпись «погаш.» у огня 7 3. Надпись «погаш.» у огня 9 4. Надпись «погаш.» у огня 11 5. Надпись «погаш.» у огня 13 Отм. ИМ 61(В)/13	38°49'50" 38 50 29 38 50 41 38 50 58 38 51 12	48°52'17" 48 51 32 48 51 18 48 50 58,5 48 50 42
<b>63(В)</b>	<b>Карты 35004, 33001, 33002, 32000</b> <i>Дельта реки Кура</i>		Донесение 1/98
Добавить	Надпись «отсут.» у светящего буйа 123 Отм. ИМ 62(В)/13	39°23'18"	49°26'18"
<b>64(В)</b>	<b>Карты 35004, 35005, 33001, 33002, 32000, 31005</b> <i>Банка Куринская</i>		Донесение 2/98
Исправить	Священный знак на знак Отм. ИМ 63(В)/13	39°19'42"	49°33'48"
<b>65(В)</b>	<b>Карты 38001(2), 35002(2), 33000(2), 33001, 32000, 32019(2)</b> <i>К юго-западу от косы Кюр дили</i>		Донесение 6/00
Добавить	1. Надпись «отсут.» у светящего буйа 126 2. Надпись «отсут.» у светящего буйа 127 Отм. ИМ 64(В)/13	38°54'18" 38 48 07	49°01'12" 48 54 09
<b>66(В)</b>	<b>Карты 35004, 35005, 33001, 32000, 31005</b> <i>Банка Карагедова</i>		Донесение 6/00
Добавить	Надпись «отсут.» у светящего буйа 113 Отм. ИМ 65(В)/13	39°14'42"	49°35'45"
<b>67(В)</b>	<b>Карты 35005, 33001, 33002, 32000, 31005</b> <i>Банка Калмычкова</i>		Донесение 6/00
Добавить	Надпись «отсут.» у светящего буйа 125 Отм. ИМ 66(В)/13	39°15'36"	49°46'00"
<b>68(В)</b>	<b>Карты 33001, 32000, 31005(2)</b> <i>Банка Борисова</i>		186/93
Упразднить	1. Священный буй 114 2. Священный буй 115 Отм. ИМ 67(В)/13	39°00'36" 39 00 00	49°42'18" 49 42 24
<b>69(В)</b>	<b>Карты 35068, 33003, 33004, 32000, 32001</b> <i>Пирс Говсан</i>		64/93
Исправить	Священный знак на знак Отм. ИМ 68(В)/13	40°20'42"	50°04'54"
<b>70(В)</b>	<b>Карты 35068, 33003, 33004, 32000, 32001</b> <i>Тюркянский рейд</i>		219/93
Нанести Добавить	1. Бочку швартовную 2. Надпись «отсут.» у светящего буйа 16 Отм. ИМ 69(В)/13	40°18'54" 40 20 00.5	50°06'00" 50 09 52.0
<b>71(В)</b>	<b>Карты 35056, 35070, 33003, 33004, 32000, 32001, 31004, 31005</b> <i>Мыс Шах дили</i>		20/98
Исправить	Священный знак на знак Отм. ИМ 70(В)/13	40°14'18"	50°22'04"

<b>72(В)</b>	<b>Карты 33003, 33004, 32000, 32001</b> <i>К юго-западу от мыса Шах дили</i>		116/93
Упразднить	Светящий буй 27 Отм. ИМ 71(В)/13	40°09'12"	50°20'06"
<b>73(В)</b>	<b>Карты 33003, 33004, 32000, 32001</b> <i>К югу от мыса Шах дили</i>		61/96, 22/97
Добавить	1. Надпись «отсут.» у светящего бую 17 2. Надпись «отсут.» у светящего бую 25 Отм. ИМ 72(В)/13	40°08'06" 40 08 48	50°24 00" 50 24 06
<b>74(В)</b>	<b>Карты 33003, 32000, 32001, 31005</b> <i>К югу от мыса Шах дили</i>		19/11
Нанести	1. Платформу буровую Истиглал, надпись «См.предупр.» 2. Текст	39°55'17.9"	50°23'13.8"
	(В)Предупреждение. Подходить к ПБУ Истиглал на расстояние менее 1 мили запрещается. Отм. ИМ 148(В)/13		
<b>75(В)</b>	<b>Карты 32001</b> <i>К юго-востоку отмыса Шах дили</i>		Донесение 7/00
Добавить	Надпись «отсут.» у светящего бую 24 Отм. ИМ 74(В)/13	40 04 22	50 36 12
<b>76(В)</b>	<b>Карты 35074, 33004, 32001</b> <i>Банка Цюрупа</i>		123/93
Упразднить	Светящий буй 42 Отм. ИМ 75(В)/13	40°41'24"	50°06'00"
<b>77(В)</b>	<b>Карты 35078, 32001, 32002</b> <i>К северу от мыса Киязи дили</i>		237/05, донесение 10/05
Нанести	1. Подводное препятствие, надпись «приборы» 2. Район, запретный для плавания радиусом 200 м из Отм. ИМ 76(В)/13	40°52'30" 40 52 30	49°32'00" 49 32 00
<b>78(В)</b>	<b>Карты 33004, 32001</b> <i>Мыс Амбуранский</i>		Донесение 8/08
Добавить	Надпись «разр.» у знака Отм. ИМ 77(В)/113	40°35'00"	49°59'12"
<b>79(В)</b>	<b>Карта 35073</b>		Донесение 409/11
Нанести	Текст (см. наклейку) Отм. ИМ 141(В)/13		
<b>80(В)</b>	<b>Карты 35073(5), 35074(1-5,7), 33004(5),32001, 32002(6), 31004(1-4,7), 31005(1-2,7)</b> <i>Банка Абшеронская</i>		213,221/93,162/04 213/05, 116/06
Нанести	1. Платформу буровую Абшерон и надпись «См. предупр.» 2. Текст	40°44'25"	50°08'52"
	(В)Предупреждение. Подходить на расстояние менее 6 кбт к ПБУ Абшерон запрещается.		
	3. Платформу буровую Хазар-4 и надпись «См. предупр.» 4. Текст	40 44 33	50 07 58
	(В)Предупреждение. Подходить на расстояние менее 6 кбт к ПБУ Хазар-4 запрещается.		
Исправить	5 Светящий буй на буй 40.	40 38 00	50 18 24

Упразднить	6. Светящий буй на буй 44 7. Светящий буй 41 Отм. ИМ 79(В)/13	40 47 24 40 44 18	50 06 30 50 15 48
<b>81(В)</b>	<b>Карты 35073(1),35074(1),33004,32001, 31004(2,3), 31005(2,3)</b> <i>Банка Андриевского</i>		119/93 донесение 7/00
Добавить	1. Надпись «отсут.» у светящего буя 39 2. Надпись «отсут.» у светящего буя 38 3. Надпись «отсут.» у светящего буя 168 Отм. ИМ 80(В)/13	40°38'30" 40 37 08 40 39 45	50°20'18" 50 26 24 50 28 48
<b>82(В)</b>	<b>Карты 35074, 33004, 32001</b> <i>Банка Балахнина</i>		Донесение 7/00
Добавить	Надпись «отсут.» у светящего буя 43 Отм. ИМ 81(В)/13	40°38'30"	50°07'12"
<b>83(В)</b>	<b>Карты 35073, 33004, 32001</b> <i>Банка Опасная</i>		Донесение 7/00
Добавить	Надпись «отсут.» у светящего буя 169 Отм. ИМ 82(В)/13	40°34'42"	50°12'00"
<b>84(В)</b>	<b>Карты 35073, 35074, 33004, 32001, 31004,31005</b> <i>К северу от острова Пираллахи</i>		Донесение 7/00
Исправить	Светящий знак на знак Отм. ИМ 83(В)/13	40°39'03"	50°19'33"
<b>85(В)</b>	<b>Карта 35070</b> <i>К востоку от острова Пираллахи</i>		92/01
Нанести	Буй 11, зл Отм. ИМ 84(В)/13	40°24'23"	50°23'09"
<b>86(В)</b>	<b>Карта 35073</b> <i>Порт Абшерон</i>		5,99/02, 186/07
Добавить	1. Надпись «отсут.» у светящего буя 3	40°28'02"	50°16'53"
Исправить	2. Светящий буй на буй 2	40 29 05	50 16 13
	3. Светящий буй на буй 4	40 28 03	50 16 57
Нанести	4. Буй 6А Отм. ИМ 85(В)/13	40 26 46	50 17 35
<b>87 (В)</b>	<b>Карты 35073</b> <i>Порт Абшерон</i>		11/12(п.1)
Добавить	1. Надпись «отсут.» у светящего буя 1 2. Надпись «отсут.» у буя 2 3. Надпись «отсут.» у буя 4 4. Надпись «отсут.» у светящего буя 5 5. Надпись «отсут.» у светящего буя 6 6. Надпись «отсут.» у светящего буя 8 Отм. ИМ 136(В)/13	40°29'00" 40°29'02" 40°28'03" 40°27'03" 40°27'01" 40°26'31"	50°16'09" 50°16'13" 50°16'57" 50°17'41" 50°17'43" 50°17'35"
<b>88(В)</b>	<b>Карта 35071</b> <i>Остров Чилов</i>		157/02, донесение 107/04
Добавить	1. Надпись «отсут.» у буя 2. Надпись «отсут.» у буя 2 Отм. ИМ 86(В)/13	40°19'10" 40 18 59	50°37'05" 50 37 20
<b>89(В)</b>	<b>Карты 35072, 33004,32001</b> <i>К востоку от острова Чилов</i>		25/96
Добавить	Надпись «отсут.» у светящего буя 23 Отм. ИМ 87(В)/13	40°19'18"	50°43'54"
<b>90(В)</b>	<b>Карты 35071, 35072, 33004, 32001</b> <i>К юго-востоку от острова Чилов</i>		Донесение 2/00

Добавить	1. Надпись «отсут.» у светящего буйа 22	40°15'46"	50'41'39"	
Исправить	2. Светящий знак на знак 1	40 17 33	50 41 35	
	3. Светящий знак на знак 2	40 17 15	50 41 34	
	4. Светящий знак на знак 4	40 17 42	50 43 29	
Упразднить	5. Надпись «РЛМк (отв.)» у знака 4 Отм. ИМ 88(В)/13	40 17 42	50 43 29	
<b>91(В)</b>	<b>Карты 33004(1-4), 32001(5)</b>			100/11
	<i>К югу от острова Жилой</i>			
Нанести	1. Светящий буй 1, жл, топовая фигура косой крест, огонь Жл Пр 5с	40°08'14"	50°39'54"	
	2. Светящий буй 2, жл, топовая фигура косой крест, огонь Жл Пр 5с	40 08 10	50 40 10	
	3. Светящий буй 3, жл, топовая фигура косой крест, огонь Жл Пр 5с	40 07 54	50 39 52	
	4. Светящий буй 4, жл, топовая фигура косой крест, огонь Жл Пр 5с	40 07 54	50 40 06	
	5. Светящий буй, жл, топовая фигура косой крест, огонь Жл Пр 5с и надпись 4 буйа Отм. ИМ 89(В)/13	40 07 54	50 39 52	
<b>92(В)</b>	<b>Карты 33004, 32001</b>			118/11
	<i>К югу от острова Жилой</i>			
Нанести	Светящий буй жл, огонь Бл Пр(5)20с Отм. ИМ 90(В)/13	40°08.0'	50°40.0'	
<b>93(В)</b>	<b>Карты 35071(4), 35072(1-3,5), 33004(2-5), 32001(2,3)</b>			8/99, донесение 12/00,
	<i>Район острова Нефтяные Камни</i>			
Добавить	1. Надпись «отсут.» у светящего буйа 1	40°15'30"	50°49'20"	
Нанести	2. Платформу буровую «Хазар-6» и надпись «См.предупр.»	40 14 32	50 55 04	
	3. Текст (В)Предупреждение. Подходить на расстояние менее 8 кбт к ПБУ «Хазар-6» запрещается.			
Упразднить	4. Огонь	40 14 40	50 36 16	
Исправить	5. Светящий буй на буй 2 Отм. ИМ 91(В)/13	40 15 30	50 48 19	
<b>94(В)</b>	<b>Карты 32001, 31005(5,6)</b>			84/96, 79/97, 34/08 сообщение 23/05
	<i>К юго-востоку от острова Нефтяные Камни</i>			
Нанести	1. Буй, чр	40°10'42"	51°06'56"	
	2. Бочку швартовную	40 05 59	51 14 24	
	3. Бочку швартовную	40 04 12	51 14 48	
	4. Светящий буй специального назначения, ж, огонь Жл Пр 5с Вокруг буйа выставлены пять оранжевых поплавков Отм. ИМ 92(В)/13	40 04 05	51 14 44	
<b>95(В)</b>	<b>Карта 32001(2), 32015, 31005, 31004</b>			31/13
	<i>К юго-востоку от острова Нефтяные Камни</i>			
Нанести	1. Светящий буй, ж, огонь Жл Пр 5с	39°58'30.0"	51°32'30.1"	
	2. Светящий буй, ж, огонь Жл Пр 5с Отм. ИМ 148(В)/13	40°03'51.5"	51°23'18.1"	
<b>96(В)</b>	<b>Карты 32001</b>			12/13
	<i>К юго-востоку от острова Нефтяные Камни</i>			
Нанести	Буй	40°06'02"	51°13'43"	



Отм. ИМ 141(В)/13

**97(В)** **Карты 32001, 31004, 31005** 63/11

Нанести *К юго-востоку от острова Нефтяные Камни*  
1. Платформу буровую Деде-Горгуд, надпись  
«См.предупр.» 40°08'01" 51°11'03"  
2. Текст (см.наклейку)

(В) Предупреждение.  
Подходить к ПБУ Деде - Горгуд на расстояние менее 1 мили  
запрещается.

Отм. ИМ 166(В)/13

**98(В)** **Карты 35072, 33004, 32001** Донесение 2/00

Исправить *К северо-западу от острова Нефтяные Камни*  
1. Светящий знак на знак 40°16'59" 50°44'18"  
2. Светящий знак на знак 300 40 12 48 50 54 26

Отм. ИМ 94(В)/13

**99(В)** **Карта 35072** 33/00

Нанести *К югу от острова Нефтяные Камни*  
Буй, зл 40°14'18" 50°49'56"  
Отм. ИМ 95(В)/13

**100(В)** **Карты 35014, 32003,32004,31004** РФ 5433/03

Добавить *Мыс Турали*  
Надпись «погаш.» у светящего знака 42°52'10" 47°41'51"  
Отм. ИМ 96(В)/13

**101(В)** **Карты 35082, 32015, 31005** 119/09

Нанести *К западу от банки Ливанова*  
1. Платформу буровую Гуртулуш, надпись  
«См.предупр.» 39°32'23" 52°27'15"  
2. Текст

(В) Предупреждение  
Подходить к БПУ Гуртулуш на расстояние менее 2 миль  
запрещается.

Отм. ИМ 97(В)/13

**102(В)** **Карты 35082,35083,32015,31005** РФ 6297/13

Нанести *К юго-востоку от банки Ливанова*  
1. Платформу буровую Сатурн, надпись  
«См.предупр.» 39°40'24" 52°16'35"  
2. Текст (см. наклейку)  
Отм. ИМ 102(В)/13

(В) Предупреждение.  
Подходить к ПБУ Сатурн (39°40'24"N 52°16'35"E) на расстояние менее 2 миль запрещается

**103(В)** **Карты 35082, 35083, 32015, 31005** РФ 1330/07

Нанести *К северо-востоку от банки Ливанова*  
1. Платформу ПМЭУ (передвижная морская  
эксплуатационная установка) Сапармурат  
Туркменбаши, надпись «См. предупр.» 39°40'30" 52°16'22"  
2. Платформу ПНХ (плавучее нефтеналивное  
хранилище) Огузхан 39 40 53 52 16 32  
3. Район, опасный для плавания, радиусом  
5 миль из 39 40 30 52 16 22  
4. Текст

(В) Предупреждение.  
Подходить ПМЭУ Сапармурат Туркменбаши (39°40'30"N 52°16'22"E) на  
расстояние менее 220 м запрещается. Плавание в зоне радиусом 5 миль от  
ПМЭУ возможно только по специальному разрешению.

<b>104(В)</b>	Отм. ИМ 99(В)/13 <b>Карты 32016, 31005</b>		112/93
Упразднить	<i>Банка Ульского</i> Светящий буй 133 Отм. ИМ 100(В)/13	38°24'12"	52°58'36"
<b>105(В)</b>	<b>Карты 32016, 31005</b>		112/93
Упразднить	<i>Банка Грязный Вулкан</i> Светящий буй 132 Отм. ИМ 101(В)/13	38°07'24"	52°33'12"
<b>106(В)</b>	<b>Карты 38087,38087-ПЛАА(4-9),33046(1,6,7,12), 32016(1,6,7,12),31005(1,6,12)</b>		112/94,101/01,15,101/02, 61,84/03,РФ 6945/01
Упразднить	<i>Портпункт Окарем</i> 1. Светящий буй 131	38°04'48"	53°44'12"
Исправить	2. Светящий буй на буй 1	38 04 32	53 44 57
	3. Светящий буй на буй 2	38 04 30	53 45 12
	4. Светящий буй на буй 5	38 03 11.5	53 49 02
	5. Светящий буй на буй 6	38 03 15	53 49 03
Добавить	6. Надпись «погаш.» у переднего створного светящего знака	38 03 09	53 49 18
	7. Надпись «погаш.» у заднего створного светящего знака	38 02 56	53 49 56
	8. Надпись «отсут.» у светящего буя 6	38 03 15	53 49 03
	9. Надпись «отсут.» у светящего буя 5	38 03 11.5	53 49 02
	10. Надпись «отсут.» у светящего буя 1	38 04 32	53 44 57
	11. Надпись «отсут.» у светящего буя 2	38 04 30	53 45 12
	12. Подводное препятствие и надпись «якорь» Отм. ИМ 102(В)/13	38 03 09	53 49 15.6
<b>107(В)</b>	<b>Карты 33046, 33047, 33048(2), 32017, 31005</b>		РФ 6946/01
Упразднить	<i>К юго-западу от Гасан Кули</i> Светящий буй 130 Отм. ИМ 103(В)/13	37°23'30"	53°42'00"
<b>108(В)</b>	<b>Карта 31005</b>		2/07
Нанести	<i>К северу от порта Ноушехр</i> Светящий буй жл, огонь Жл Пр 5с 4М Отм. ИМ 104(В)/13	37°53.0'	51°31.0'
<b>109(В)</b>	<b>Карты 38080, 35080, 32015, 31005</b>		РФ 6942/01
Упразднить	<i>Коса Бековича</i> РМК у маяка Отм.ИМ 105(В)/13	39°45'57"	53°02'15"
<b>110(В)</b>	<b>Карты 32016, 31005</b>		31/09
Нанести	<i>К юго-западу от полуострова Челекен</i> 1. Платформу буровую Иран-Хазар, надпись «См.предупр.»	39°20'42"	53°01'54"
	2. Текст		
	(В) Предупреждение Подходить к БПУ Иран-Хазар на расстояние менее 1 мили запрещается. Отм. ИМ 106(В)/13		
<b>111(В)</b>	<b>Карты 35081, 32015, 32016</b>		РФ 2568/13
Нанести	<i>К западу от полуострова Челекен</i> Буй, надпись « метеоролог.» Отм. ИМ 152(В)/13	39° 27' 50"	53°05'17"
<b>112(В)</b>	<b>Карты 38032(2), 35053-ПЛАН А(1), 35053(4,5), 32010(11,12), 32011(8-10),32012(3-7),</b>		РФ 4039/09

**32013(3), 31003(11,12),31004(3-10)***Восточный берег*

Исправить	1. Светящийся знак на знак	42°44'32.0"	52°34'48.5"
	2. Светящийся знак на знак	43 06 33.0	51 39 32.0
	3. Светящийся знак на знак	42 11 .1'	52°27.6'
	4. Светящийся знак на знак	42 44.5	52 34.8
	5. Светящийся знак на знак	42 47.2	52 17.5
	6. Светящийся знак на знак	42 50.8	51 54.0
	7. Светящийся знак на знак	43 06.6	51 39.5
	8. Светящийся знак на знак	43 48.8	51 01.7
	9. Светящийся знак на знак	44 01.5	50 52.6
	10. Светящийся знак на знак	44 20.4	50 18.6
	11. Светящийся знак на знак	45 01.9	50 03.2
	12. Светящийся знак на знак	44 50.0	50 11.0

Отм. ИМ 107(В)/13

**113(В) Карты 35082,32015,32016,31005** РФ 7006/10  
*Восточный берег*

Нанести	1. Платформу буровую Лам-Би, надпись «См. предупр.»		
	2. Текст (см. наклейку)	39°29.1'	52°38.6'

(В) Предупреждение.

Подходить к ПБУ Лам-Би (39°29.1'N 52°38.6E) на расстояние менее 2 миль запрещается

Отм. ИМ 108(В)/ 13

**114(В) Карты 38011(1), 32011(2),31003(2), 31004(2),30300(2)** РФ 2507/07

*Мыс Меловой*

Упразднить	1. РМк у маяка.	43°37'45"	51°09'57"
	2. РМк у маяка	43°37.7'	51°10.0'

Отм. ИМ 109(В)/13

**115(В) Карты 31003,31004** 370/14  
*Северная часть Каспийского моря*

Нанести	1. Платформу буровую Астра, надпись «См.предупр.»	44°07'06"	49°01'00"
	2. Текст (см. наклейку)		

(В) Предупреждение

Подходить к БПУ Астра на расстояние менее 1 мили запрещается

Отм. ИМ 192(В)/13

**116(В) Карта 38011** РФ 3033/10  
*Северная часть Каспийского моря*

Нанести	Огонь Жл Пр	43°36'20"	51°12'08"
---------	-------------	-----------	-----------

Отм. ИМ 111(В)/13

**117(В) Карты 32005(1-4), 32006(1,2,5),31003(1-4)** РФ 3952/10  
*Северная часть Каспийского моря*

Нанести	1. Затонувшее судно с глубиной над ним менее 20 м, ПС, надпись «См. предупр.»	44°51'38"	47°34'02"
	2. Затонувшее судно с глубиной над ним менее 20 м, ПС, надпись «См. предупр.»	44 51 38	47 54 02
	3. Затонувшее судно с глубиной над ним менее 20 м, ПС, надпись «См. предупр.»	44 38 00	47 54 00
	4. Текст		
	5. Текст		

(В) Предупреждение.

Затонувшие суда (44°51'38"N 47°34'02"E), (44°51'38"N 47°54'02"E), (44°38'00"N 47°54'00"E) следует обходить на расстоянии не менее 500 м.

Отм. ИМ 112(В)/13  
**118(В) Карты 35024(2,3), 35025(1,2,4)** РФ 3951/10  
*Каспийское море. Северная часть*  
Нанести 1. Затонувшее судно с глубиной над ним менее 20 м, ПС, надпись «См. предупр.» 44°51'38" 47°54'02"  
2. Затонувшее судно с глубиной над ним менее 20 м, ПС, надпись «См. предупр.» 44 38 00 47 54 00  
3. Текст (см. наклейку)  
4. Текст (см. наклейку)  
Карта 35024  
(В) Предупреждение.  
Затонувшее судно (44°38'N 47°54'E) следует обходить на расстоянии не менее 500 м.

Карта 35025  
(В) Предупреждение.  
Затонувшие суда (44°51'38"N 47°54'02"E), (44°38'00"N 47°54'00"E) следует обходить на расстоянии не менее 500 м.  
Отм. ИМ 113(В)/13

**119(В) Карты 32005,32006,32010,31003** РФ 5141/13  
*Северная часть Каспийского моря*  
Нанести Район, надпись «Прокладка трубопровода»  
между 44°54'33" 48°57'29"  
(рамка карты 32005) 44°55'04" 48°55'00"  
(рамка карты 32010) 44°56'44" 48°47'00"  
44°58'29" 48°38'32"  
44°58'51" 48°37'07"  
44°59'16" 48°34'20"  
44°59'32" 48°32'56"  
44°59'49" 48°28'43"  
45°00'27" 48°28'51"  
45°00'07" 48°33'23"  
44°59'48" 48°34'29"  
44°59'21" 48°37'39"  
44°59'01" 48°38'45"  
(рамка карты 32010) 44°57'20" 48°47'00"  
(рамка карты 32005) 44°55'42" 48°55'00"  
44°55'09" 48°57'41"  
44°54'33" 48°57'29"

Отм. ИМ 179(В)/13

**120(В) Карты 35025,32005,32006,31003** РФ 5142/13  
*Северная часть Каспийского моря*  
Нанести 1. Район, надпись «См. предупр.» между 44°59'47" 48°29'00"  
44°59'32" 48°27'02"  
44°54'14" 48°17'57"  
(рамка карты 35025) 44°53'16" 48°01'00"  
44°52'23" 47°45'14"  
44°52'57" 47°45'10"  
(рамка карты 35025) 44°53'50" 48°01'00"  
44°54'46" 48°17'38"  
45°00'02" 48°26'41"  
45°00'20" 48°28'50"  
44°59'47" 48°29'00"

2. Текст (см. наклейку)

Отм. ИМ 180(В)/13

(В) Предупреждение

В районе (44°53'36"N 48°03'48"E), временно опасном для плавания и запретном для постановки на якорь, проводятся работы по прокладке трубопровода. Подходить к району на расстояние менее 1 мили не рекомендуется. Связь с трубоукладочными баржами «Кастро-12» и «Кастро-16» на УКВ, канал 16. (ИМ 180/13)

<b>121(В)</b>	<b>Карты 35025,32005,32006,31003</b>	РФ 5139/13	
	<i>Астраханский рейд</i>		
Нанести	1. Светящий буй ж, огонь БлПр5с, надпись «См. предупр.»	44°52'39"	47°45'27"
	2. Текст (см. наклейку) Отм. ИМ 178(В)/13		

<b>122(В)</b>	<b>Карта 35025,32005,32006</b>	РФ 5143/13	
	<i>Астраханский рейд</i>		
Нанести	Район свалки грунта между	44°50'28.4"	47°57'49,8"
		44°50'44.6"	47°57'49,0"
		44°50'45.2"	47°58'11,8"
		44°50'29.0"	47°58'12,6"
		44°50'28.4"	47°57'49,8"

Отм. ИМ 185(В)/13

<b>123(В)</b>	<b>Карта 35025,35026</b>	РФ 2915/13	
Нанести	Текст (см. наклейку)		
(В) Предупреждение	Проходная осадка для судов в районе 115-170 км ВКК 4,2 м на пресную воду. (ИМ 162(В)/13)		

Отм. ИМ 162(В)/13

<b>124(В)</b>	<b>Карта 35026</b>	РФ 2916/13	
Нанести	Текст (см. наклейку)		
(В) Предупреждение	Проходная осадка для судов в районе 115-170 км ВКК 4,2 м на пресную воду. Отм. ИМ 163(В)/13		

<b>125(В)</b>	<b>Карты 32011, 32012, 31003, 31004, 30300(2)</b>	РФ 3030/09, 3899/09	
	<i>Мыс Песчаный</i>		
Упразднить	1. Горн	43°09.6'	51°16.2'
	2. РМк у маяка	43 11.4	51 17.2
	Отм. ИМ 114(В)/13		

<b>126(В)</b>	<b>Карты 38015(1,3), 38015-ПЛАН А(1,3), 38015-ПЛАН Б( 2,3),32003(1), 32004(1)</b>	А.143/95, РФ 3344/02,132/05	
	<i>Порт Махачкала</i>		
Исправить	1. Светящий буй на буй 1	43°00'31"	47°30'30"
	2. Светящий буй на буй 10	43 00 15	47 28 35
Добавить	3. Надпись «отсут.» у светящего знака	43 00 13.3	47 28 51.6
	Отм. ИМ 115(В)/13		

<b>127(В)</b>	<b>Карты 38015,38015-ПЛАН А</b>	149/92	
	<i>Северный канал Нефтяной гавани порта Махачкала</i>		
Упразднить	1. Светящий буй 5	43°01'03"	47°28'33"
	2. Светящий буй 12	43 00 59	47 28 38
	Отм. ИМ 116(В)/13		

<b>128(В)</b>	<b>Карты 38015(1),38015-ПЛАН В(2),</b>	РФ 4333/03, 5583/07, 145/07	
---------------	--	-----------------------------	--

**32003(1), 32004(1)***К востоку от порта Махачкала*

Нанести	1. Бочку швартовную, надпись «5 бочек»	42°58'53.8"	47°35'35.6"
	2. Затонувшее судно с глубиной над ним 0,3 м Отм. ИМ 117(В)/13	42 59 17.2	47 30 28.5

**129(В)****Карты 38015-ПЛАН А,38015**

РФ 3068/13

*К востоку от порта Махачкала*

Нанести	Веху чкч,топовая фигура два шара Отм. ИМ 161(В)/13	42° 59'58.2"	47°29'55,8"
---------	---	--------------	-------------

**130(В)****Карты 38065,32013(4-6)**

13/93,19/95,65/96

*Бухта Бекдаш*

Исправить	1. Светящий буй на буй 2	41°30'52"	52°32'55"
	2. Светящий буй на буй 3	41 31 20	52 34 14
	3. Светящий буй на буй 4	41 31 13	52 33 45
	4. Передний створный светящий знак на передний створный знак	41 31 29	52 34 29
	5. Задний створный светящий знак на задний створный знак	41 31 38	52 34 50
Добавить	6. Надпись «погаш.» у светящего знака	41 30 45	52 33 12
	7. Светящий буй 5	41 31 40	52 34 13
Упразднить	8. Светящий буй 6	41 31 42	52 34 05
	9. Светящий буй 8 Отм. ИМ 119(В)/13	41 31 33	52 34 21

**131(В)****Карты 38078, 38078-ПЛАН А, 32015**

135/93,93/98

*Портпункт Кианлы*

Добавить	1. Надпись «погаш.» у переднего створного светящего знака	40°11'02"	52°45'50"
	2. Надпись «погаш.» у заднего створного светящего знака Отм. ИМ 120(В)/13	40 11 04	52 45 52

**132(В)****Карты 38078, 38078-ПЛАН А (1-4),32015(5)**

21/92,70/93,85/98

*Бухта Кианлы*

Исправить	1. Светящий буй на буй 4	40°10'46"	52°45'27"
	2. Светящий буй на буй 6А	40 10 58	52 45 34
	3. Светящий буй на буй 7	40 10 53	52 45 39
Добавить	4. Надпись «отсут.» у бую 1	40 10 26	52 45 04
	5. Надпись «отсут.» у светящего бую 160	40 09 42	52 43 18
Упразднить	6. Надпись «отсут.» у светящего бую 161	40 10 08	52 44 39
	7. Светящий буй 2 Отм. ИМ 121(В)/13	40 10 27	52 45 02

**133 (В)****Карты 38078, 32015**

РФ 3767/13

Нанести	1. Район, запретный для постановки на якорь, между	40°10'00"	52°44'27"
		40°10'04"	52°44'27"
		40°10'15"	52°45'00"
		40°10'00"	52°45'00"
	2. Надпись « См. предупр.»	40°11'00"	52°44'46"
	3. Текст (см. наклейку)		
	Отм. ИМ 172(В)/13		

**134(В)****Карты 32013, 31004, 31005**

РФ 2568/13

*К юго- западу от мыса Карасенгир*

Нанести	Затонувшее судно с частями над водой Отм. ИМ 151(В)/13	40° 38' 15"	52°31'00"
---------	---	-------------	-----------

<b>135(В)</b>	<b>Карты 38045-ПЛАН А,38045</b> <i>Тюб-Караганский залив</i>		РФ 3067/13
Нанести	Буй стб,чкч,топовая фигура два шара, надпись «3 буй.» Отм. ИМ 160(В)/13	44°32'37,2" 50°15'40,2"	
<b>136(В)</b>	<b>Карты 38045, 32010, 32011</b> <i>Полуостров Тюб-Караган</i>		РФ 3898/09
Добавить	Надпись «разр.» у светящего знака переднего створного Отм. ИМ 122(В)/13	44°36'34" 50°17'48"	
<b>137(В)</b>	<b>Карты 38011, 32011(1,3,4)</b> <i>Порт Актау</i>		148/92, 24/93, 92/98
Исправить	1. Светящий знак на знак 2. Светящий буй на буй 9 3. Передний створный светящий знак на передний створный знак 4. Задний створный светящий знак на задний створный знак Отм. ИМ 123(В)/13	43°36'10" 43 36 20 43 36 16 43 36 15	51°12'38" 51 12 28 51 13 09 51 13 16
<b>138(В)</b>	<b>Карта 35080-ПЛАН А</b> <i>Канал Красноводской косы</i>		23/97
Нанести	Веху, кр Отм. ИМ 124(В)/13	39°51'36" 52°57'11"	
<b>139(В)</b>	<b>Карты 38080, 35080</b> <i>Подходный фарватер порта Красноводск</i>		4/01
Исправить	Светящий буй 158 на веху Отм. ИМ 125(В)/13	39°49'36" 53°04'18"	
<b>140(В)</b>	<b>Карты 38081(2,6), 35080,35080-ПЛАН А (3)</b> <i>Красноводский канал</i>	53/00,19,96,106, 116/01,9,18/02, 221/04,43/05, РФ6938/01,6361, 6363/02,1339/03	
Упразднить	1. Светящий буй 4	39°50'15" 52°55'57"	
Исправить	2. Светящий буй 26 3. Светящий буй 8А на веху левой стороны	39 57 39 39 51 42	53 00 57 52 57 15
Добавить	4. Светящий буй на буй 14 5. Светящий буй на буй 20 6. Надпись «отсут.» у светящего буя 1 7. Надпись «отсут.» у светящего буя 6 8. Надпись «отсут.» у светящего буя 21 Отм. ИМ 126(В)/13	39 53 55 39 56 07 39 50 39 39 50 44 39 57 21	52 59 05 53 00 53 52 56 28 52 56 23 53 01 13
<b>141(В)</b>	<b>Карты 38081(3), 35080-ПЛАН А(1), 35080(1,2)</b> <i>Красноводский канал</i>		РФ 2522/10
Исправить	1. Светящий буй на буй 5, зл 2. Светящий буй на буй 7, зл 3. Светящий буй на буй 31, зл Отм. ИМ 127(В)/13		39°52'04" 39 52 45 39 58 12
<b>142(В)</b>	<b>Карта 38081</b> <i>Порт Красноводск</i>		РФ 7273/01
Добавить	1. Надпись «разр.» между 2. Надпись «отсут.» у светящего буя 29 А Отм. ИМ 128(В)/13	40°00'19.2" 40 00 22.0 39 59 52.0	53°00'14.0" 53 00 18.5 53 00 12.9
<b>143(В)</b>	<b>Карты 38081(1-5), 35080(6,7)</b>		30/97,53/00,19/01

	<i>Порт Красноводск. Уфринский канал</i>		
Исправить	1. Светящий буй на буй 38	39°59'18"	53°03'08"
	2. Светящий буй на буй 35А	39 59 26	53 03 33
	3. Светящий знак на знак	39 58 43	53 01 53
Добавить	4. Надпись «отсут.» у светящего буя 37	39 59 40	53 03 53
	5. Надпись «отсут.» у светящего буя 39	39 59 45	53 03 58
	6. Надпись «погаш.» у переднего створного светящего знака	40 00 03	53 04 45
	7. Надпись «погаш.» у заднего створного светящего знака	40 00 20	53 05 21
	Отм. ИМ 129(В)/13		
<b>144(В)</b>	<b>Карты 38084, 32016(1,5)</b>		РФ 6943/01
	<i>Челекено-Огурчинский пролив</i>		
Упразднить	1. Буй 136	39°13'42.8"	53°08'12.0"
	2. Буй 137	39 12 06.5	53 09 06.0
	3. Буй 138	39 10 26.0	53 10 03.6
	4. Буй 139	39 08 18.0	53 10 48.0
	5. Буй 140	39 07 17.0	53 11 43.5
	Отм. ИМ 130(В)/13		
<b>145(В)</b>	<b>Карта 38085</b>		124/02
	<i>Портпункт Аладжа</i>		
Добавить	1. Надпись «отсут.» у светящего буя 1	39°19'08"	53°15'57"
Исправить	2. Светящий буй на буй 2	39 19 06	53 15 52
	3. Светящий буй на буй 3	39 20 05	53 15 08
	4. Светящий буй на буй 4	39 20 00	53 15 00
	5. Светящий буй на буй 5	39 20 39	53 14 30
	Отм. ИМ 131(В)/13		

**НАЧАЛЬНИК СЛУЖБЫ НАВИГАЦИИ И ОКЕАНОГРАФИИ ВМС  
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ**